AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ



AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTININ İŞLƏR İDARƏSİ VƏ QƏZETIN REDAKSİYA TƏSİSÇİ:

ŞƏNBƏ 24 NOYABR 2018-ci il

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Akademik V.İ.Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.

Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda biologiya elminin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətini nəzərə alaraq akademik Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Nº 263 (6296)

Bakı şəhəri, 23 noyabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

siyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 794; 2008, N 1, maddə 9; 2011, N 3, maddə 183, N 4, maddə 273, N 5, maddə 379; 2013, N 6, maddə 653; 2014, N 7, maddə 816; 2017, N 3, maddə 375; 2018, N 2. maddə 214: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi"nə aşağıdakı məzmunda 5.8-2-ci bənd əlavə edilsin:

"5.8-2. bu Əsasnamənin 5.8-1-ci

məlumatların aşağıdakılara təqdim edilməsini təmin edir:

5.8-2.1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın legallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risklərin qiymətləndirilməsi məqsədilə həmin Qanunla müəyyən edilmiş nəzarət organlarına;

5.8-2.2. bu Əsasnamənin 5.8-2.1-ci yarımbəndində nəzərdə tutulan məqsədlərlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər

Azərbaycan Respublikası Konstitu- bəndində nəzərdə tutulan statistik əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə.".

> 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uvğunlasdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə bes av müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat ver-

> İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 noyabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alı-

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 5, maddə 765, N 9, maddə 1650, N 10, maddə 1789, N 12 (I kitab), maddələr 2314, 2321; 2018, N 1, maddə 54, N 2, maddələr 200, 219, N 3, maddələr 416, 430, 448, N 5, maddələr 916, 919, N 6, maddə 1243, N 9, maddə 1828) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 71.2-ci, 71.3-cü, 71.5-ci və 71.6-cı bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hügugi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimivvəti organlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti organlarının normativ hügugi aktlarının və normativ xarakterli aktların bu Fərmana uvğunlasdırılmasını təmin edib Azərbavcan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 23 noyabr 2018-ci il.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 7, maddə 1501) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyisik-

1.1. 1.1-ci bəndə "fəaliyyəti əlaqələndirən" sözlərindən sonra ", habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.1.16-1-ci yarımbənd əlavə edilsin:

"3.1.16-1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində siyasətin formalaşmasında iştirak etmək və risklərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi"nin 5.8-2-ci bəndinə əsasən təqdim edilmiş statistikadan istifadə etmək;".

2. Azərbaycan Respublikasının Nazir-

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üc av müddətində hazırlavıb Azərbavcan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu

Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 23 noyabr 2018-ci il.

Azərbaycan-Belarus əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir


Ölkəmizin beynəlxalq münasibətlərdə etibarlılığı və etimada sahib olması mühüm yekunlarla nəticələnir

zərbaycan sosial-iqtisadi həyatının bütün sahələrində sürətli innovativ inkişafa imza atır. Müasir şəraitdə bu yüksək templi prosesdə beynəlxalq əməkdaşlıqdan bəhrələnmək həyati əhəmiyyət kəsb edir. 2009-cu ildən bəri davam edən neft bazarlarında baş verən böhranın dünya ölkələrinin iqtisadiyyatına vurduğu ağır zərbə, qlobal siyasi böhran, insan faciələri ilə dolu sosial fəlakətlər dövlətlərin xarici ticarət əməliyyatlarında da öz mənfi təsirini göstərir və hələ də bu proses aradan qaldırılmayıb. Lakin yeni müstəqillik qazanmış, iqtisadiyyatını dirçəltmiş dövlətimiz bu ağır, bütün sahələrdə özünü bildirən ümumdünya tənəzzülündən az zərər çəkmiş, yüksək templi davamlı inkişaf yoluna çıxa bilmiş, demək olar ki, sosial-iqtisadi həyatında intibaha imza atmış, siyasi arenada isə böyük dəyər qazanmış, etibar, etimad sahibi olmuşdur. Təbii ki, bu mühüm beynəlxalq mövqenin qazanılmasında ölkənin xarici əlaqələrində qarşılıqlı maraqları təmin edən siyasətin də çox böyük və həlledici rolu vardır. Buna əyani misal kimi Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Belarus Respublikasına səfərinin nəticələrini göstərmək olar.

Ulu öndər Heydər Əliyevin başladığı etibarlı dövlətlərarası əməkdaşlığı, qazanılan etimad, etibar, onun layiqli və müdrik davamçısı ölkə Prezidenti İlham Əliyevin gətiyyət, uzaggörən bacarıqla həyata keçirdiyi strateji siyasi kursun xarakterik xüsusiyyətidir və özünün səmərəliliyini daim təsdiqləyir. Bu kurs xarici əlaqələrdə öz pozitivliyini hər addımda isbat edir. Ölkəmizin beynəlxalq əməkdaşlıqda etibarlılığı və dövlətlər arasında yüksək etimada sahib olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı öz bariz nümunəsini əməkdaşlığın daha da genişləndirilməsi və iqtisadi-siyasi əlaqələrin daha da sıxlaşması üçün mühüm addımların atılması məqsədilə mühüm sənədlərin imzalanması, müvafiq qərara gəlinməsilə nümayiş etdirilib. Ölkəmizin başçısı mətbuata bəyanatında bu iki dövlət

arasında yüksək etimadın və strateji tərəfdaşlığın yüksək nəticələr verdiyi barədə vurğulayıb: "Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir. Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir".

Diqqətə çatdırmaq vacibdir ki, bugünkü gərgin beynəlxalq siyasi, iqtisadi və sosial kataklizmlər şəraitində Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti və əməlində şəffaflıq və dürüstlüyü əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına imkan verib. Dost qazanmaq, bu mühüm məhrəm münasibət zəminində əməkdaşlığın yaradılması və daim yüksək pozitiv mərhələyə qaldırılması müasir gərgin beynəlxalq vəziyyətdə sosial-iqtisadi inkişafda həyati əhəmiyyət kəsb edir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizin Belarusun çətin vaxtlarında bu ölkəyə yardımı sarsılmaz etibar və etimad təməli yaradıb. Hazırkı məgamda bu prosesdə ən diqqətçəkən xüsusiyyət odur ki, Azərbaycan Prezidenti bu təməl üzərində dostluq və qarşılıqlı maraqları ödəyən əməkdaşlığı daim sıxlaşdırır və yeni daha yüksək inkişaf mərhələsinə qaldırır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2015-ci ildə ölkəmizə səfəri zamanı mətbuata bəyanatında bu tarixi dostluq, onun zəmini barədə demişdi: "Bir daha vurğulayıram ki, Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da



yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik". Göründüyü kimi, pozitiv dövlətlərarası əlaqələr, səmərəli əməkdaşlıq humanitar münasibət, xeyirxahlıq, etibar və etimad bu gün sonu bilinməyən qlobal mürəkkəb şəraitdə xarici siyasətdə həyati əhəmiyyət daşıyır. Bu zəmində iqtisadi maraqların uzlaşdırılması təbii ki, dövlətlərin sosial-iqtisadi inkişafına güclü stimul verir və nəticədə hər bir tərəfin milli maraqlarının qorunmasında mühüm amillərdən biri olur. Azərbaycan Prezidenti İlham

Əliyev ölkənin yürütdüyü xarici siyasətin mahiyyətinin digər dövlət və qurumlar üçün şəffaf, qarşılıqlı səmərəli olması barədə deyib ki, bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu bizim yanaşmamızdır. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyillər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar, ümumiyyətlə, dünya daha çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli, həm də çoxtərəfli formatda konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin. Bu gün Azərbaycanın həyata keçirdiyi xarici siyasəti ölkənin əlaqələrində pozitiv nəticələrə, dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa, mədəniyyətlərarası dialoqa, bir sözlə, bütün insanların tərəqqisinə cavab verən dövlətlərin qarşılıqlı mənafelərinə əsaslanan əməkdaşlığın yaradılmasına çalışır. Belarus dövləti məhz bu pozitiv münasibətlərə görə Azərbaycana "qardaş" deyir və əlaqələri strateji xarakterlidir. Bu ölkə Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə xüsusi önəm verir.

(davamı 3-cü səhifədə)

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə bağlı ilk hazırlıq iclası olub

Noyabrın 23-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər müzakirə edilib.

Təşkilat Komitəsinin sədri Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatının



müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə bu sahədə milli hüquqi bazanın yaradıldığını vurğulayıb. Bu bəladan bütün dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirin müavini deyib ki, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının dəstəyi ilə keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir

ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək bu beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təşkilati məsələlərlə bağlı fikirlərini bölüşüb.

İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı öhdəliklərin, eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycan Hökumətinin üzərinə düşən vəzifələrin, lazımi və zəruri təşkilati məsələlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi məqsədilə təklif və suallarla bağlı fikir

Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunkeçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georg Stava ölkəmizdə səfərdə olublar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar konfransda çıxış edərək hüquqi dövlətdə ədliyyə sisteminin mühüm rolunu, Azərbaycan ədliyyəsinin davamlı inkişafını və əldə etdiyi nailiyyətləri, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın səmərəsini, faydalı təcrübə mübadiləsinin aparılmasını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdıraraq, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə təbriklərini ifadə ediblər.

CEPEJ-in prezidenti qeyd edib ki, ölkəmiz Avropa dövlətləri arasında məhkəmə sahəsində ən dinamik inkişaf edən dövlətlərdəndir və müasir məhkəmə infrastrukturunun ya-

radılması, məhkəmə sistemində qabaqcıl İKT-lərin tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahəsində ön sıralarda dayanır. O, bu sahədə həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təbliğ olunduğunu bildirib, Azərbaycanın müsbət təcrübəsindən artıq bir çox dövlətlərin, o cümlədən

Konfrans çərçivəsində Türkiyənin və Belarusun ədliyyə nazirləri,

Avstriyanın istifadə etdiyini vurğula-

Gürcüstanın ədliyyə nazirinin birinci müavini və CEPEJ-in prezidenti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşləri keçirilib.

Görüşlərdə qonaqlar dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb, qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər. Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara böyük maraq göstərərək əl-

də olunan nailiyyətləri təqdir edib, bu sahədə ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə nümunə olduğunu vurğulayıblar.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparı-

Tədbirlərdə Azərbaycanın baş prokuroru Zakir Qaralov və digər məsul şəxslər iştirak ediblər.

AZƏRTAC

ara ofisinin direktoru mübadiləsi aparılıb. nent Sze iclasda çıxış AZƏRTAC

Müdafiə naziri yeni inzibati binanın açılışında iştirak edib

Noyabrın 23-də müdafiə naziri, generalpolkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki bölmələr üçün nəzərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaq-



lar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

AZƏRTAC

Hikmət Hacıyev:

İmzalanmış sənədlər Azərbaycan Prezidentinin Türkmənistana səfərinin praktiki əhəmiyyətini aydın göstərir

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı keçirilən görüşlərin, imzalanan sənədlərin önəmini AZƏRTAC-a şərh edib.

Hikmət Hacıyev deyib ki, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsində Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, əcnəbi ölkələrin dövlət və hökumət başçılarını və digər yüksək səviyyəli rəsmi nümayəndə heyətlərini respublikamızda qəbul etməsi xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısının xarici ölkələrə səfərlərindən əvvəl qarşıya qoyulmuş tapşırıqlar əsasında müfəssəl və məzmunlu gündəlik formalaşdırılır, səfərlər mahiyyət etibarilə nəticəyönümlü xarakter daşıyır, açıq məsələlərin həllinə və ikitərəfli siyasi, iqtisadi, ticaret, humanitar ve diger sahelərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələlə-



ri Prezident İlham Əliyevin gündəliyində prioritet xarakter daşıyır.

Həftə ərzində dövlətimizin başçısının Belarus və Türkmənistana rəsmi səfərləri həyata keçirildi. Hər iki ölkə ilə Azərbaycanın tarixi və ənənəvi dostluq əlaqələri var. Belarusa səfər əsnasında Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə iki saatdan artıq apardığı danışıqlar, imzalanan 10-a yaxın sənəd, xüsusilə iki ölkənin liderlərinin imzaladığı Birgə Bəyanat strateji tərəfdaşlığımızın müxtəlif sahələrdə daha da dərinləşməsi üçün geniş perspektivlər açıb. Dövlət başçılarının imzaladığı Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn ümumqəbuledilmiş prinsipləri olan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı əsasında həllinin

vacibliyi qeyd olunub.

Türkmənistan tərəfi Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi və dövlətimizin başçısı tərəfindən rəsmi səfərin həyata keçirilməsinə münasibətdə öz marağını ifadə etmişdi. Belə ki, dövlətimizin başçısının səfərindən əvvəl Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdi.

2017-ci ildə "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Bu Bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.

Noyabrın 21-22-də həyata keçirilən səfər çərçivəsində 20 sazişin və dövlət başçılarının Birgə Bəyanatının imzalanması səfərin praktiki əhəmiyyətini və nəticələrini açıq şəkildə nümayiş etdirir. İmzalanan sənədlər siyasi, nəqliyyat-logistika, tranzit daşımalar və onların idarə edilməsi, uzunmüddətli iqtisadi-sənaye əməkdaşlığı, elm-təhsil və humanitar sahələri əhatə edir.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, səfər çərçivəsində imzalanan Birgə Bəyanatda dövlət başçıları dost ölkələr olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə ta-

nınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər. Həmçinin Birgə Bəyanatda prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanda və Türkmənistanda paralel suretde multimodal negliyyat sistemləri, dəniz limanları, yolnəqliyyat infrastrukturu yaradılıb. Dövlətimizin başçısının Türkmənistana səfəri və səfər əsnasında imzalanmış sənədlər iki ölkənin nəqliyyat sistemlərinin integrasiya və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yara dılmasına əsaslı təkan verib. Azərbaycan və Türkmənistan yalnız regional səviyyədə deyil, Avrasiya qitəsi boyunca Şərq-Qərb dəhlizinin inkişafına öz mühüm töhfələrini

AZƏRTAC

Gənclər və idman naziri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 23-də Göyçayda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirli-

yinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30-a yaxın vətəndaşın gənclər, idman və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri yeni Gənclər evlərinin, Olimpiya İdman komplekslərinin,



eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgələrin sayının artırılması, gənclərin beynəlxalq layihələrdə iştirakına dəstək göstərilməsi, eləcə də bir sıra idman qurğularının yeni avadanlıqla təminatı, fəxri adların verilməsi, iş və digər

məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi
yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı
müraciətlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydə
alınıb. Həmçinin müraciətlərin digər bir qismi baxılması
üçün icraya yönəldilib.

AZƏRTAC

"Qlobal Rəqabətlilik Hesabatı": Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir

Dünya İqtisadi Forumunun yeni dərc olunan "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub.

AZƏRTAC xəbər verir ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.

Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub.

Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb.

xıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb. "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Tür-kiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.

Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.

AZƏRTAC

İstanbulda üçüncü Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib

İstanbulda "Ailənin gücləndirilməsi!" şüarı altında üçüncü Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sosial Xidmətlər və Ailə Nazirliyi ilə Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən birgə təşkil olunan Sammitə nüfuzlu qadın, uşaq və ailə təşkilatlarının rəhbərləri və ayrı-ayrı ölkələrdən rəsmi qonaqlar qatılıblar. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Sammitin açılışında iştirak edib. Çıxışında müasir dünyada qadın və uşaq hüquqları barədə reallıqlardan danışan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə həyata keçirilən qadın siyasətinin müsbət nəticələrindən bəhs

Partiyasının qadınların cəmiyyətdəki yeri və rolunu yüksək dəyərləndirdiyini diqqətə çatdıran Prezident qeyd edib ki, hazırda Türkiyədə qadınlar hüquq-mühafizə orqanlarında, hökumət işlərində, diplomatiyada, biznes və ticarət sahələrində fəaliyyət göstərirlər.

Rəsmi hissədən sonra keçirilən "dəyirmi masa"da Türkiyənin sosial xidmətlər və ailə naziri Zehra Zümrüt Selçuk, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və KA-DEM-in sədri Saliha Okur Gümrükçüoğlu və başqalarının çıxışı dinlənilib.

Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin ayrı-ayrı istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verən komitə sədri Hicran Hüseynova

diqqətə çatdırıb ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Azərbaycan xalgının ümummilli lideri Heydər Əliyevin 1990cı illərdən başlayaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində ailələrin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm qərarlar qəbul olunub. Prezident İlham Óliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə bu istiqamətdə bir sıra layihələr reallaşıb. Ailə institutunun gücləndirilməsi üçün möhkəm qanunvericilik bazası formalaşıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiqlənən "Gələcəyə Baxış İnkişaf Konsepsiyası"dan və "2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri"ndən irəli gələ-



rək, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilib.

Çıxışında təcavüzkar Ermənistanın ölkəmizə qarsı həyata ke-

çirdiyi işğalçılıq siyasətinin acı nəticələrindən bəhs edən komitə sədri bildirib ki, cəmiyyətimizin ən həssas təbəqəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma

köçkün vəziyyətinə düşən ailələrdir. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması və reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. "Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var. O da doğma torpaqlara qayıtmaqdır",- deyə Hicran Hüseynova diqqətə çatdı-

Komitə sədri bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə belə həssas təbəqədən olan ailələr üçün çox böyük işlər görü-

yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması və reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzinələri köçkün ailəsi yaşayır.

Panellerdə "Qloballasan dünyada ailənin rolu: həyata keçirilən siyasət və tədbirlər", "Müasir dünyada ailələri gözləyən təhdidlər və imkanlar", "Ailə birliyini pozan ailədaxili zorakılıq və istismar" və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Sosial Xidmətlər və Ailə Nazirliyi ilə KADEM tərəfindən birgə iki ildən bir təşkil olunan Sammitdə dünyanın ən aktual qadın, uşaq və ailə problemləri müzakirə edilir.

AZƏRTAC

Prezidentin Türkmənistana rəsmi səfəri çərçivəsində nəqliyyat-tranzit sahəsinə aid 9 sənəd imzalanıb

Noyabrın 23-də Bakı Biznes Mərkəzində keçirilmiş mətbuat konfransında iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, nazir Şahin Mustafayev nəqliyyat sahəsinin, tranzit daşımalarının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu deyib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir. Azərbaycan ərazisindən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri keçir - Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb. Azərbaycandakı siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşıma müddətinin az olması bu dəhlizlərin əsas üstünlükləridir. Bu dəhlizlərin inkişafı istigamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin mayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən gurulması həyata keçirilir, Yalamadan-Astarayadək dəmir yolu yenidən qurulur, Astara çay üzərində körpü tikilib, digər terminal kompleksləri yaradılır. Xəzər dənizində 270 gəmidən ibarət ən böyük donanma Azərbaycana məxsusdur, ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir. 2019-cu ildə gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara veriləcək, daha 4 gəminin tikintisi üçün sifariş veriləcək. 2020-ci ildə Şimal sərhədindən Cənub sərhədinədək, 2021-ci ildə isə Bakıdan Gürcüstan sərhədinədək müasir avtomobil yolları istifadəyə veriləcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir.

Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib.

Tədbirdə Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan nəqliyyat dəhlizlərinin təşviqi istiqamətində də işlər aparır. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda təşkil olunacaq.

Nazir qeyd edib ki, Azərbaycan və



Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyattranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan tərəfinin xahişi ilə baş tutan rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Belə ki, səfər çərçivəsində nəqliyyat-tranzit sahəsinə aid 9 sənəd - "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında", "Azərbaycan Dəmir Yolları" QSC və "Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə "Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə "Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə "Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında", "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında"

sazişlər və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı" imzalanıb. Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir. Qeyd edək ki, 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial var. Ümumiyyətlə, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı hər iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğu-

nu vurğulayıblar. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər - Bir yol" təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu Çinin "Bir kəmər - Bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə

Aparılmış uğurlu siyasət nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcminin artmaqda olduğunu deyən nazir diggətə çatdırıb ki, tranzit yüklərin həcmi ümumilikdə 10,4 milyon ton, o cümlədən 8,4 milyon ton neft və neft məhsulları, 2 milyon ton qeyri-neft məhsulları təskil edir. Qevri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16 faiz, 2018-ci ilin 9 ayında 23 faiz, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə tranzit daşımaların artırılması üçün böyük imkan var və ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsi üçün işlər aparılır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC

Azərbaycan-Belarus əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir

Ölkəmizin beynəlxalq münasibətlərdə etibarlılığı və etimada sahib olması mühüm yekunlarla nəticələnir

(əvvəli 1-ci səhifədə)

Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatında bu barədə deyib: "Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib."

Dövlət rəhbərinin xarici siyasəti, Azərbaycanın qarşılqlı maraqlara əsaslanan strateji xətti ölkəmizin bütün potensialını dövriyyəyə qoşmağa yönəlib. Bura həm yerli xammal, istehsal məhsulları, kooperativ istehsalatları vasitəsilə üçüncü dövlətə çıxmaq perspektivi, beynəlxalq tranzit əlaqələri, qarşılıqlı investisiya yönəldilməsi və s. daxildir. Strateji tərəfdaşlıq əməkdaşlıqda tərəflərin fəaliyyət sahələrinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. Bu strateji tərəfdaşlıq beynəlxalq tibunalarda və təşkilatlarda siyasi əməkdaşlıq, dəstəkləmə və etimad-etibarla daim ön mövqedədir. Bu münasibətlərə iqtisadi kooperasiyanın yaradılması və daim genişləndirilməsini də əlavə etsək sosial-iqtisadi dividendlərin də daim artdığının şahidi olarıq. Belarus Prezidenti bəyanatında vurğulayıb ki, 11 il ərzində Gəncə avtomobil zavodunda 10 mindən çox "Belarus" traktoru və onun bazasında xüsusi texnika yığılıb, 3500-dən çox MAZ avtomobili və qoşgular buraxılıb, Belarusun ilk "Qomselmaş" kombaynları da Azərbaycana gətirilib. Artıq bu proses, yəni kooperasiyanın istehsal məhsullarının keyfiyyətliliyi və artımı üçüncü tərəflə əməkdaşlığın və məhsulların ixracı məsələsinin də həllini ortaya qoymaq həddinə çatıb. Belarus bu əməliyyatlarda Avropada Azərbaycana öz dəstəyini təklif edir, qarşılıqlı olaraq Azərbaycandan Türkiyə bazarlarına çıxmağa dəstək istəyir. Olacaq müsbət nəticə göz qabağındadır: istehsal kooperasiyası hər iki tərəfə sosial, yəni işçi yeri və rifah, iqtisadi inkişaf və maddi gəlir qazandırır. Belarusdan Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi, onların burada yığılması, dərman istehsalı, MAZ və MTZ prinsipləri üzrə bu texnikanın ölkəmizdə birgə istehsalı və s. proqnozlaşdırılır. Azərbaycan Prezidentinin müsbət mövqeyi sayəsində Gəncə avtomobil və Minsk traktor zavodu Türkiyədə traktorun yığılması üzərində işləyirlər. Azərbaycan məhsullarına Belarusda tələbat daim artır. Bu prosesdə Minskdə açılmış Azərbaycan Ticarət Evinin də mühüm rolu vardır. Belarus Prezidenti geniş tərkibli görüşdə Türkiyədə Azərbaycanın neft emalı kompleksini inşa etdiyini xatırla-

daraq bu kimi strateji əhəmiyyətli sahələrdə ölkəmizlə əməkdaslıq təklif edib. Hazırda "Qrodno-Azot" şirkətinin modernləşdirilməsinə sərmayə qoyulması məsələsinin müzakirə edildiyini vurğulayıb. Danışıqlarda nəqliyyat-logistika sahəsində perspektivlər də müzakirə mövzusu olub. Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizdə istismardadır və Belarus bu dəhlizlə Şərq-Qərb dəhlizinə də çıxa bilər. Belarus Prezidenti qeyd edib ki, beynəlxalq dəhliz layihələrinə və "İpək yolu İqtisadi Kəməri"nə bu və digər şəkildə qoşulub. Bir sözlə, bu ölkə ümumiyyətlə, bütün sahələrdə, o cümlədən təhsil və mütəxəssis hazırlanması, təkmilləşdirilməsi istiqamətində əməkdaşlığı da davam və genişləndirmək əzmindədir. Azərbaycan Prezidenti İlham Əliyev səfər zamanı mətbuata bəyanatında iki dövlət başçısının qarşılıqlı səfərlərinin əməkdaşlığı daim yüksək mərhələyə qaldırdığı barədə vurğulayıb: "Aleksandr Qriqoryeviç Azərbaycana dörd rəsmi səfər edib və mən bu gün Belarus Prezidentini yenidən Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Qarşılıqlı səfərlərin sayının özü və onların intensivliyi ölkələrimiz arasında münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Aleksandr Qriqoryeviç qeyd etdi ki, bizim ölkələrimiz strateji tərəfdaşlardır və biz bunu əməkdaşlığımızın hər bir sahəsində nümayiş etdiririk. Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostlug - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir". Beləliklə, ölkəmiz xarici siyasətində dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa, mədəniyyətlərarası dialoqa, bir sözlə, bütün insanların tərəqqisinə cavab verən dövlətlərin əməkdaşlığının yaradılmasına çalışır. Belarus müstəqillik qazananda çox ağır iqtisadi problemlər yaşayırdı. Azərbaycan özü müharibə şəraitində, sosializm iqtisadi sisteminin dağıldığına və yeni iqtisadi formasiyaya keçidin ilk addımlarında olmasına baxmayaraq Belarusa dost əlini uzatdı. Həmin yardım Belarusa həyat nəfəsi verdi. Bu dəstək artıq əməkdaşlığın davamlı surətdə genişləndirilməsilə strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb. Səmərəli əlaqələr əmtəə dövriyyəsinin də artmasına imkan yaradır. Hazırda hər iki dövlət maksimum nəticə əldə etməyə çalışır. Dövlət rəhbərlərinin səyi sayəsində böhranın səngimədiyi hazırkı çətin dövrdə əmtəə dövriyyəsi təxminən ən yaxşı vaxtlarda olduğu səviyyədə qalıb. Belarus Prezidenti ölkələrimizin əlaqələrinin yaxınlığının səviyyəsini aydın göstərmək üçün deyib ki, bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qa-

daşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir. Bizdə qadağan edilmiş mövzular yoxdur. Buna görə də Siz Belarusa həmişə bel bağlaya bilərsiniz.

Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlərdə Belarus ədalətli və qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan Prezidenti Belarusun bu, daim obyektiv mövqe tutmasına görə razılığını bildirib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq".

Müharibə vəziyyətində olan Azərbaycan Belarusla hərbi-texniki sahədə əməkdaşlığını genişləndirir. Bu istiqamətə dair müqavilə üçün zəmin olan memorandum da imzalanıb.

Belarus gələn il Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu idman yarışmalarının təşkilində və keçirilməsində nümunəvi təcrübəyə malik Azərbaycan bu ölkəyə müvafiq məsləhətlər verməkdədir. Belarus bu köməyi də yüksək qiymətləndirir.

Bu il — 2018-ci il anlaşması Belarus ilə Azərbaycan arasında münasibətlərin yeni yüksək mərhələyə daxil olmasının təsdiqidir. Dünya iqtisadiyyatında böhran hallarının səngimədiyi şəraitdə qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətləri üzərində diqqəti cəmləşdirmək hər iki dövlət üçün xüsusi əhəmiyyət daşıyır. Araşdırma və təhlillər geniş iqtisadi əməkdaşlıq potensialının mövcudluğunu ortaya qoyub və müasir vəziyyət, zamanı itirməməyi, qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti operativ genişləndirməyi tələb edir. Beləliklə, yürüdülən daxili və xarici siyasətin mahiyyətinə diqqət edilsə aydın görünər ki, çox mürəkkəb qloballaşma prosesində Azərbaycanın strateji tərəfdaşlarının durmadan artması reallaşan strategiyada sözlə əməlin, nəzəriyyə ilə təcrübənin bir-birini tamamlamasına əsaslanmanın nəticəsidir və olduqca doğru-dürüst, ən perspektiv istiqamət-

> Ataş CƏBRAYILOV, "Respublika".

Ədliyyə sistemi müasir inkişaf yolunda

Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 100 ili tamam olur. Dövlət başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi Azərbaycan Xalq Cümhuriyyətinə verilən ən böyük qiymətdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edir. Xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır.

Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə - XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Ümummilli lider Heydər Əliyev Cümhuriyyətin dövlətçilik tariximizdə yerinə yüksək qiymət verərək bildirmişdi: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir".

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, əldə etdiyi uğurlara yüksək qiymət verən ulu öndər Heydər Əliyev Cümhuriyyətin süqutunun verdiyi dərslərdən yaxşı nəticə çıxarmağı tövsiyə edərək deyirdi: "1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin

Müsəlman Şərqində ilk deokratik dövlət olan Azərbaycan zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik".

1993-cü ilin iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının tam müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmaqdan və xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər xalqımızın tarixihüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır.

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan Ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.

Ədliyyə sisteminin inkişafında

əsaslı dönüş mərhələsi də məhz ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazrliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir.

mişdir.

Dövlət başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanununun qəbul edilməsi və sair bu kimi tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin, o, cümlədən Azərbaycan Ədliyyəsinin 100 illiyinə verilən ən böyük qiymətdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb.

2015-ci il noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla davam edir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev

olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində hüquqi dövlət quruculuğu sahəsində ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Həmin vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə 2015-ci il noyabr ayının 22-də keçirilən tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qeyd etmişdir ki, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, qanunvericilik əsaslı surətdə yenilənir, ədliyyənin, məhkəmə organlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət programları icra olunmuşdur. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan ədliyyə naziri bildirib ki, bütün bunlar üzərimizə daha böyük və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, bu etimadı layigincə doğruldag.

Bir daha qeyd edilməlidir ki, müstəqil Azərbaycanın ədliyyə sistemi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçir və bunun da nəticəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətləri genişlənir. Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi isə dövlət orqanları sistemində çox nüfuzlu quruma çevrilmişdir.

Zeynal ZEYNALOV, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri vəzifəsini icra edən hakim.

"Ekspo 2025" Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

palı mövzu yoxdur. Bizim Sizinlə əmək-

Noyabrın 23-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında 2025-ci il "Ekspo" Ümumdünya Sərgisinin ev sahibinin müəyyən edilməsi üçün yekun

səsvermə keçirilib. AZƏRTAC xəbər verir ki, səsvermə nəticəsində Yaponiya 92 səslə qalib gəlib.

"Ekspo 2025" sərgisinə ev sahibliyinə namizədliyini irəli sürmüş üç şəhərdən biri olan Bakı Osakanı Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı səsvermənin qalibi olması münasibətilə təbrik edib. Bu, se-

çim prosesinin son mərhələsi idi və bu mərhələdə Bakı Yaponiyanın Osaka və Rusiyanın Yekaterinburq şəhərləri ilə mübarizə aparıb.

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun "Ekspo" Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov deyib: "Osakanı təbrik edirik və 2025-ci ildə ona uğurlar arzulayırıq. Keçirdiyimiz möhtəşəm kampaniyaya və belə güclü namizədlərlə mübarizə apardığımıza görə qürur duyuruq.

"Ekspo" Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədlik kampaniyası Azərbaycan üçün çox faydalı təcrübə oldu. Son on səkkiz ay ərzində ölkəmiz və paytaxtımız Bakı, eləcə də Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında məlumatları dünya ilə bölüşə bildik. Nəticədə, yeni əlaqələr qurduq və mövcud tərəfdaşlarla münasibətləri möhkəmləndirdik. Namizədliyimizin irəli sürülməsi sayəsində dünya Azərbaycanı daha da yaxından

AZƏRTAC

AzerTelecom "Baku Tel 2018" sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 4-7 dekabr tarixlərində Bakıda keçiriləcək "Baku Tel 2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi

və konfransında iştirak edəcək.

Artıq ənənəvi olaraq hər il keçirilən "Baku Tel" sərgisində şirkətin bu il ayrıca stendlə iştirakda məqsədi geniş çeşidli telekommunikasiya xidmətlərinin və həllərinin sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsidir. Sərgi çərçivəsində həmçinin müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsinin aparılması, tərəfdaşlarla mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni biznes ələqələrin qurulması nəzər-

də tutulub.
Şirkət təqdim etdiyi məhsul və həllər barədə ətraflı məlumat əldə etmək üçün bütün potensial müştəriləri və tərəfdaşları öz stendini ziyarət etməyə dəvət edir. Qeyd edək ki, Baku Expo mərkəzində keçiriləcək sərgidə bu il dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem integratorları, tanın-



mış brendlərin distribüterləri və gənc ixtiraçılar vardır. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiri-

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Əli SADIQOV, "Respublika".

RESPUBLİKA 24 noyabr 2018-ci il

Dövlət-Özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti

Dünya praktikasında əhəmiyyətli inkişaf yolu keçmiş ölkələrin təcrübəsinə baxdıqda burada Dövlət-Özəl sektor tərəfdaşlığı həmişə geniş parametrli mövzu olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət və özəl sektor münasibətləri prioritet bir mövzu olub iqtisadi, sosial, hüquqi, mədəni, siyasi və digər çalarları özündə əks etdirir. Burada dövlətin özəl sektora vardımları, ganunvericiliyin formalaşdırılması, maliyyə mənbələrinin təqdim olunması, özəl sektorun korporativ sosial məsuliyyəti və s. fəaliyyətlər bu münasibəti xarakterizə edə bilir. Bu münasibətlər yuxarıdan aşağı, yəni dövlətdən özəl sektora, aşağıdan yuxarı—özəl sektordan dövlətə paralel ola bilər. Amma burada biz dövlət və özəl sektor arasındakı dialogun üzərində geniş dayanacağıq.

Dialoq dövlət ilə sahibkarların bir-birlərini yaxından anlamaları, problemləri birgə həll etmələri, təşəbbüsləri və təklifləri ötürmələri baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu proses dövlətə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin dərinə nüfuz etməsinə şərait yaratmaqla yanaşı, özəl sektorun da qarşısında fəaliyyəti ilə bağlı qarşılaşdığı çətinlikləri birbaşa olaraq dövlətə çatdırması və onun həllinə qısa yolla nail olması imkanlarını açır. Ümumiyyətlə, dialoq formalaşması pərakəndə və institusional xarakterli olur. Pərakəndə dialoglar qısamüddətli tədbirlərdə sahibkarlarla görüşlər, iş adamlarının ayrı-ayrı dövlət qulluqçuları ilə əlaqələri və s. misal göstərmək olar. Dialoqun institusional xarakter alması üç istiqamətdə baş verir. Dövlət əsaslı, özəl sektor əsaslı və qeyri-hökumət təşkilatı formasında.

Beynəlxalq təcrübəyə istinadən ABŞ-da sahibkarlığın inkişafı ilə bağlı çoxlu sayda dövlət, özəl sektor və Qeyri-hökumət təşkilatları mövcuddur. Amerikada sahibkarların əsas aparıcı qüvvəsi kiçik və orta sahibkarlığın üzərinə düşür. Belə ki, ölkədə beş milyona yaxın sahibkarlıq subyektinin 80-90%-i qeyd etdiyimiz kiçik və orta sahibkarları əhatə edir. Bundan başqa, xidmət sahələrinin böyük əksəriyyəti özəl sektor tərəfindən idarə olunur. Qeyd etmək lazımdır ki, bu ölkələrin tədqiqat obyekti kimi seçimində bir sıra iqtisadiyyatın idarə olunması prinsipləri, coğrafi mövqe, özəl sektorun inkişaf tempi, maliyyə sistemi və s. kimi xarakterik xüsusiyyətlərin Azərbaycan Respublikasındakı analoji göstəricilərə yaxınlığı, bu dövlətlərin iqtisadi strategiyası, xarici investisiyaların cəlb olunmasına yönəlik siyasəti, monitorinq qaydaları nəzərə alınmışdır. Bundan başqa, dövlət və özəl sektorlar arasında tərəfdaşlığın tip və tətbiq mexanizmləri, onların üstün və zəif cəhətləri, dövlət şirkətlərinin idarə edilməsində özəl sektorun inkisafı, beynəlxalq maliyyə institutlarının neoliberal mövqeyinin möhkəmlənməsi nəticəsində adı çəkilən ölkələrdə milli iqtisadiyyatda dövlət sektorunun rolunun azaldılması məsələlərinə toxunulmuşdur. Tədqiqatçılar əldə olunan nəticələrin müqayisəli təhlilini aparmış, bu təcrübənin Azərbaycanda tətbiqinin yerli iqtisadiyyatın inkişafına təsiri ilə bağlı proqnoz və tövsiyələr təqdim etmişlər. Bununla yanaşı, Dövlət-Özəl sektor əməkdaşlığının Azərbaycanda mövcud vəziyyəti, çatışmayan tərəfləri və üstünlükləri, iqtisadiyyatın hansı sahələrinin bu prinsiplərə cəlb olunması kimi məsələlər də araşdırılmışdır. Neft qiymətlərinin aşağı həddə olduğu və qeyri-neft sektorunun inkişaf etdirilməsinin hədəf qoyulduğu bir dövrdə Dövlət-Özəl sektor əməkdaşlığının ölkəmizdə səmərəli tətbiqi və bunun üçün əlverişli mühitin yaradılması daim

diqqət mərkəzində olmalıdır. Müasir dünyanın ən güclü texnoloji və iqtisadi potensialına, dinamik rəqabət qabiliyyətinə malik ölkəsi Amerika Birləşmiş Ştatları müasir iqtisadi qloballaşmanın başlıca aparıcı qüvvəsi olan transmilli şirkətlərin siyahısına başçılıq etməklə yanaşı, kiçik sahibkarlığın inkişafı sahəsində geniş, tarixi və səmərəli təcrübəyə malikdir. Ölkədə 5,7 milyon biznes subyekti mövcuddur və bunun da 4,2 milyonu müəssisə şəklində fəaliyyət göstərir. Özəl sektorda miqyas almış, təkcə 1992-

yaradılan məhsulun 53 faizi və yeni yaradılan iş yerlərinin hamısı bu sektorun payına düşmüşdür. Həmin dövrdə yüksək texnologiyalar sahəsində özəl sektorda çalışanların 40 faizi kiçik sahibkarlıqda mərkəzləşdirilmisdir. Kicik sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti federal, ştat və yerli strukturları əhatə etməklə geniş infrastruktur şəbəkəsi vasitəsilə həyata keçirilir. Bu sistemdə mərkəzi yeri bilavasitə ölkə Prezidentinin nəzarətində olan Kiçik Biznes Agentliyi tutur. Agentliyin fəaliyyəti mövcud şəraitdə kiçik sahibkarlarln problemlərinin həllinə çeşidli köməklik göstərməkdən ibarətdir. Almaniyada kiçik sahibkarlı-

ğın inkişafı və Dövlət-Özəl sek-

tor münasibətləri olduqca yaxşı səviyyədə qurulmuşdur. Almaniyanın işgüzar aləmi üç böyük qrupdan (sahibkarlıq, sənayeticaret ve senetkarlıq, kend tesərrüfatı) ibarətdir. Aktiv əhalinin 2,5%-i kənd təsərrüfatında çalışır və bütün kənd təsərrüfatı müəssisələri müxtəlif kooperativ birliklərində cəmləşmişdir. İşgüzar aləm yüksək səviyyədə təşkilatlanmışdır. Bu təsərrüfat qurumlarının rəqabət qabiliyyətinin gücləndirilməsi üçün və bürokratik strukturlar tərəfindən əsassız müdaxilələrə qarşı təsirli amildir. Eyni zamanda, bu, sosial partnyorluq üçün əlverişli şərait yaradır. Dövlətin iqtisadiyyatı tənzimləməsinin bazar sistemi ilə vəhdətliyi, rəqabətin müdafiəsi və stimullaşdırılması mühüm amillər — bu tipli əmək- bu modelin digər iki ünsürünü daşlıq formasının tətbiqi meto- təşkil edir. Bu onu sübut edir ki, dologiyası, həmin dövlətlərdə səmərəli idarəçilik güclü iqtisazəruri amilidir. Almaniyanın iqtisadi inkişafı, o cümlədən kiçik və orta müəssisələrin inkişaf modeli insanların pul yığımlarının, intellektual potensialının və əl qabiliyyətinin aktiv istifadəsinə əsaslanır. Hazırda Almaniyada üç milyondan çox hüquqi şəxs statuslu müəssisə var və onların da təqribən 98%-ni kiçik və orta müəssisələr təşkil edir. Almaniya ganunvericiliyinə görə kiçik müəssisə anlayışı 500 nəfərə qədər işçisi olan və illik dövriyyəsi 100 mln. markaya gədər olan müəssisələr nəzərdə tutulur. Bu baxımdan kiçik və orta müəssisələrin meyarları eyniləşdirilir. Başlıca məsələlərdən biri də ondan ibarətdir ki. şirkətlərin minimum nizamnamə kapitalının aşağı hədləri məcburi göstərici kimi təsbit olunur. Məhdud məsuliyyətli müəssisələrin nizamnamə kapitalının minumum həddi 50 min marka, səhmdar cəmiyyətləri üçün isə bu göstərici 100 min markadır. Məhdud məsuliyyətli müəssisələrin və səhmdar cəmiyyətlərin qeydiyyatı arasında prinsipial fərqlər yoxdur. Bu səhmlərin buraxılması şəffaflıq şəraitində baş verir.

Cənubi Koreya son qırx ildə iqtisadi inkişafda yüksək nailiyyətlər qazanmış ölkələrdən biri olub, tipik inkişaf etməkdə olan aqrar ölkə səviyyəsindən dünya bazarlarında özünün rəqabətqabiliyyətli iqtisadiyyatı ilə nüfuzlu yerlərdən birini tutan ölkə səviyyəsinə qalxmışdır. Ölkənin ümumi daxili məhsulu 1961-ci ildəki 2,1 mlrd. dollardan 1996cı ildə 484,4 mlrd. dollara yüksəlmiş, müvafiq dövrlərdə adambaşına düşən ümumi daxili məhsul 82 dollardan 10.5 min dollara qədər yüksəlmişdir. Əlverişli ixracat strategiyası Koreyanın güclü iqtisadi artımının ilkin amillərindəndir. Ölkənin ixracatı 1962-93-cü illərdə orta hesabla ildə 15% artaraq 55 mln. dollardan 82 mlrd. dollara çatmışdır. Xarici ölkələrə birbaşa kapital qoyuluşlarıböyük

1999- cu illərdə Çinə qoyulmuş sərmayənin həcmi 16,7 mlrd. dollar olmuşdur. Koreya inkişaf modelində kiçik sahibkarlıq prioritet yer tutur. Ölkədə 2008-ci ilin məlumatlarına görə, 2.97 mln. kiçik və orta sahibkarlıq subyektləri olmuşdur ki, bu da ümumi biznes strukturlarının 99.1%-nə bərabərdir. Bu sektorda çalışanların ümumi sayı 8,4 mln. nəfər olmuş və bu da ölkə üzrə məşğul olanların 7,4%-ni təşkil edir. Sənaye sektorunda eyni dövrdə 101 min Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri olmuşdur. KOS-ların sənayedəki məhsulu 169 mlrd. dollar və satış dəyəri 73 mlrd. dollar və buna müvafiq surətdə xüsusi çəkisi 48,3% və 49,5% təşkil etmişdir. Həmin dövrdə KOS-ların ölkənin idxalındakı xüsusi çəkisi 34% təşkil etmişdir. Bütün bu miqyaslı göstəricilərin arxasında KOSların sürətli inkişafını təmin edən siyasət dayanır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi — Azərbaycanda iqtisadi artım üçün yeni ehtiyat mənbələrindən faydalanmaq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoruna daha çox investisyaların cəlb edilməsi məqsədilə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılması istiqamətində mühüm islahat programları həyata keçirilməsi üçün qəbul edilmiş xüsusi əhəmiyyətli sənəddir. Həmçinin, yerli şirkətlərin dünya bazarlarında daha uğurlu rəqabət aparmasına şərait yaratmaq ücün onların idarəetmə təcrübələrinin və səmərəliliyinin artırılmasına yönələn proqramlar

işlənib hazırlanmaqdadır. Əksər ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılması maliyyə və aktivlər üzrə əməliyyatlar sahəsində mühüm irəliləyişlərə, həmçinin investisyaların cəlb edilməsi üçün kapitala çıxış imkanlarının yaxşılaşdırılmasına səbəb olur. Dünyada üç qlobal meyil iqtisadiyyatda dövlət sektorunun mülkiyyət payının getdikcə azalmasını zəruri edir: birincisi, daha qlobal sənaye və daha sürətli texnoloji inkişaf idarəetmə orqanlarının çevik reaksiyasını və yeni tələblərə sürətli adaptasiyasını zəruri edir; ikincisi, idarəetmə və mülkiyyətçilik siyasətinə diqqətin artırılması bu aspektləri dəyər varadılması prosesinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir; üçüncüsü, dövlət sektorunun maliyyələşməsinə ictimai nəzarətin güclənməsi dövlət müəssisələrinin (bundan sonra-DM) dəyərartırma prosesində iştirakını artırır. Bütün bu amillər igtisadi proseslerde özel sektorun iştirakının artırılması yolu ilə hər bir sektor üzrə və nəticə etibarilə makroiqtisadi səviyyədə qarşıya qoyulan məqsədlərə

çatmaq üçün zəmin yaradır. Azərbaycanda həm makroiqtisadi, həm də sektorlar üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün proqramlar həyata keçirilmişdir. Biznesin təşkilinin asanlaşdırılması, mövcud islahatların sürətləndirilməsi və investisiyanın cəlb edilməsi üçün ən vacib istiqamətlərdən biri təkmil, proqnozlaşdırıla bilən və stabil biznes mühitinin olmasıdır. Olkənin investisiya imicini formalaşdıran faktorlar arasında ən əsası məhz beynəlxalq reytinglərdə ölkənin mövqeyidir. Belə ki, bu reytinqlər investorlar üçün əhəmiyyətli olan əksər faktorlar (makroiqtisadi sabitlik, investisiya mühiti, məhkəmə sistemi və s.) üzrə göstəricilərə malikdir və sadəcə həmin reytinqlərə baxmaqla investor ölkə haqqında fikir formalaşdıra bilir.

Biznes fəaliyyətinin asanlığının əsas göstəricisi Dünya Bankı Qrupu tərəfindən hər il qiymətləndirilən, özəl sektorun fəaliyyətinə yardım edən qayda və normalara əsaslanan "Doing Business" hesabatıdır. Bu hesabata əsasən, 2016-cı ildə Azərbaycan 189 ölkə arasında 63-cü olmuşdur. Hesabatda əks olunan 10 göstəricidən 5-i üzrə isə Azərbaycan dünya ölkələri ara-



sında ilk 40-lıqda gərarlaşmışdır. Yeni iqtisadi yanaşma özəl sektorun geyri-neft igtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmaq üçün biznes mühitinin daha da təkmilləsdirilməsini tələb edir. Bu islahatların davamı kimi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 28 dekabr 2017-ci il tarixli fərman ilə yaradılmıs Kicik və Orta Sahibkarlıăın inkisafı Agentlivi Kicik və Orta Sahibkarlığın inkişafı sahəsində öz töhfəsini verməkdədir.

Prezident İlham Əliyevin mü-

vafiq fərmanı ilə sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinə dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış bu publik hüquqi şəxs dövlət vəsaitini müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə çatdırılmasını təmin edir, Dövlət-Özəl sektor arasında münasibətlərin tənzimlənməsinə və dərinləşməsinə xidmət edir. Bu gün ölkəmizdə mobil rabitə sahəsində üç nüfuzlu şirkət Azercell, Bakcell və Azərfon dövlət və özəl sektor tərəfdaşlığına nümünə sayıla biləcək şirkətlərdəndir. Belə ki, respublikamızın bütün regionlarının mobil şəbəkə ilə təmin olunması qeyd olunan şirkətlər tərəfindən layiqincə yerinə yetirilir. Müştəri məmnunluğu qazanılması və peşəkar xidmətin göstərilməsi bu şirkətlərin işinin qayəsini təşkil edir. 2018-ci ilin yanvarsentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib. Göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqavisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib.

Özəl sektorun dövlət idarəçiliyinə cəlb olunması və səmərəli fəaliyyəti ilə bağlı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: "Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial

məsuliyyətlərini göstərsinlər". Dövlət başçısı özəl sektorun üzərinə sosial məsuliyyət qoymaqla, həm bu sahənin inkişafını nəzərdə tutur, həm də özəl sektorun dövlətin və xalqın yanında olmaq missiyasını və bütün bunlara həssas yanaşmasını tələb edir.

Mürvət İBRAHİMOV, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Azərbaycan Respublikasının Prezidenti vanında Dövlət İdarəcilik Akademiyasının magistri.

Konstitusiyanın ali məqsədi insan və vətəndaş hüquqlarının. azadlıqlarının təminatıdır

şaf etdikcə, buna uyğun olaraq, mövcud münasibətləri əks etdirən hüquq normaları dəyisir və dinamik səkildə inkişaf edir. Yeni ictimai münasibətlər yeni hüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Dövlətin Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası da cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri

Həyatın hər bir sahəsində dövlət sivasətinin ümumi istigamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında mühüm rola malikdir. Odur ki, Konstitusiyanın qəbul edildiyi gün hər bir ölkədə xüsusi qeyd edilir. Ölkəmizdə də belədir. Noyabrın 12-si müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul olunduğu gündür.

Məlumdur ki, respublikamızın Konstitusiyanın qəbul olunduğu tarixə doğru yolu heç də rahat olmayıb. Bu yol qanlı-qadalı günlərdən, təhlükələrdən, o zaman kövrək olan müstəqilliyimizin yenidən itirilmək təhlükəsindən keçib. Yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz Konstitusiyanın qəbuludur. 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbulu məsələsi gündəmə gəldi. Müstəqilliyin itirilməsi və vətəndaş qarşıdurması təhlükələrini böyük siyasi uzaggörənliklə aradan galdıran, siyasi-ictimai sabitliyi bərqərar edən ulu öndər müstəqil dövlətin yeni qanunvericilik bazasının formalaşdırılması məsələsini də diqqətdə saxlayırdı. İlk addım isə yeni Konstitusiyanın qəbul olunması idi. Digər tərəfdən, Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu isə yeni dövrün çağırış və tələblərinə cavab verən, müstəqil Azərbaycan dövlətinin və onun xalqının milli maraqlarını, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi. 1994-cü ilin iyul ayında Milli

Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması gərara alındı. Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.

Bütün bu müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12də Azərbaycan vətəndaşları böyük ruh yüksəkliyi şəraitində ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etdilər. Azərbaycanda belə bir yüksəksəviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bununla, ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin əməyin məhsulu olan bu Konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı. Xalqımızın demokratik dövlət

qurmaq və dünya birliyində layiq-

İctimai münasibətlər inki- li yer tutmaq istəyini nümayiş et-

Əsas Qanunun qəbulundan bir il sonra - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev deyirdi: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Konstitusiyanın əsasında dayanması ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının əsas xüsusiyyətləridir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlərlə və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib. Ümumilikdə isə Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstərici-

Konstitusiya dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla canlı orqanizm kimi, daim inkişafda olmalıdır. Bu baxımdan, bu sənədə müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Digər normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.

Ölkəmizdə iki dəfə konstitusiya islahatı həyata keçirilib. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli fərmanına əsasən, 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər olundu. Bu addım demokratiyanın sürətli inkişafından irəli gəlməklə, məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha sə-

mərəli müdafiəsinə xidmət etdi. Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana integrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında



yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və daha da təkmilləşdirməyi zəruri etdi.

Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdivi uğurlarla qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləsməvə aparan mövcud sivasi

Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti organlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərlə bağlı islahatların həyata keçirilməsi beynəlxalq təcrübədə qəbul olunan adi və zəruri praktikadır. Elə bu məqsəddən irəli gələrək 2016-cı ilin sentyabrında keçirilən referendumla Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi məsələləri əhatə edir. Xüsusilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni dörddə üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Elə bu faktın özü Konstitusiya islahatlarının mahiyyətini dəqiq ifadə edir.

kursa alternativ görmür.

Azərbaycan vətəndaşları referenduma kifayət qədər ciddi və məsuliyyətlə yanaşdılar, demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Nəticə etibarilə Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun nəticələri Azərbaycan xalqının öz Prezidentinə etimadının göstəricisi olmaqla yanaşı, həm də ölkəmizdə demokratiyanın təntənəsi kimi tarixə düşdü.

23 il öncə Azərbaycanda dolğun sənəd olan Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Elə buna görə də bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək bu günün reallıqlarını, dövlətimizin və cəmiyyətimizin inkişaf perspektivlərini, xalqımızın sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini bəxş etmək əzmini və iradəsini əks etdirir.

Avxan ƏSƏDOV. İdarəedici Ortaq "BM Morrison Partners" Hüquq Şirkəti.

Akademik Heydər Hüseynov \(\precequte{\partial}\) \(\partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \partial \part

zərbaycan xalqı və elmi qarşısında böyük xidmətləri olan görkəmli və unudulmaz şəxsiyyətlərdən biri də anadan olmasının 110 illik yubileyi qeyd edilən akademik Heydər Hüseynovdur. Heydər Nəcəf oğlu 1908-ci il aprel ayının 3-də İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan elminin və mədəniyyətinin inkişafının mühüm bir dövrü akademik Heydər Hüseynovun fəaliyyəti ilə bağlıdır. Kiçik yaşında ikən atası vəfat etmiş, böyük qardaşı və anasının himayəsində böyümüşdür. H.Hüseynovun ailəsi 1918-ci ildə əvvəlcə Batuma gedir, lakin orada qala bilmədiklərindən Stavropola gəlir, daha sonra isə 1920-ci ildə Bakı şəhərinə köçürlər.

O, 29 saylı Bakı şəhər orta məktəbində təhsil almış, oranı bitirib 1924cü ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Əmək fəaliyyətinə 1924-cü ildən başlayan Heydər Hüseynovu pedaqoji texnikumun kitabxanasında işləmiş və repetitor olmuşdur. Texnikumda oxuyarkən Lenin komsomolu sıralarına qəbul edilmiş və burada ictimai vəzifələri yerinə yetirmiş, kollektivin hörmət və nüfuzunu qazanmışdır. O, Pedaqoji Texnikumu 1927-ci ildə bitirmişdir. H.Hüseynov 1927-1928-ci illərdə Bakının Maştağa kəndindəki 187 saylı məktəbdə müəllim işləmişdir. 1927ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedagoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) ictimai elmlər fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna fəlsəfə üzrə aspirant qəbul olunmuşdur. İlk dəfə o, "Dialektik materializm" adlı fəlsəfi əsərini yazmışdır (1935). Heydər Hüseynov 1939-cu ildə Tiflisdə "M.F.Axundovun fəlsəfi görüşləri" mövzusunda dissertasiya müdafiə edib fəlsəfə elmləri namizədi. alimlik dərəcəsi adını almışdır.

H.Hüseynov 1936-1940-cı illərdə SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru işləmişdir. O, 1939-1945-ci illərdə SSRİ EA Azərbaycan filialının sədr müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti və Azərbaycan KP MK-nın yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifələrində çalışmışdır. O, eyni zamanda 1945-1950-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasının müdiri, Azərbaycan EA İctimai Elmlər Bölməsinin sədri vəzifələrində çalışmış və ictimai elmlərin inkişafına çox böyük köməklik göstərmişdir.

O görkəmli ədəbiyyatşünas alim kimi də tanınmışdır. "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin I-II cildlərinin redaktorlarından biri (1943-1944-cü illər), "Rusca-azərbaycanca lüğət"in I-IV cildlərinin (1940-1946) və "Azərbaycan-rusca lüğət"in 1939) redaktoru olmuşdur.

Heydər Hüseynov 1932-1936-cı illərdə Sovet Ticarəti İnstitutunda və M. Əzizbəyov adına Sənaye İnstitutunda fəlsəfə fənnindən dərs demiş, beləliklə, respublikada fəlsəfə elminin tədqiqi və tədrisi işinin təşkilatçısı kimi bu sahədə çox mühüm işlər görmüşdür. Heydər Hüseynov Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixinin əsas problemlərini işləyib hazırladığına görə SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb Komitəsinin Ali Attestasiya Komissiyasının 27 may 1944-cü il tarixli qərarı ilə ona fəlsəfə elmləri doktoru, alimlik dərəcəsi verilmişdir. O, 1945-ci ildə Azərbaycan SSR EAnın həqiqi üzvü seçilmişdir.

Akademik Heydər Hüseynov 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. Respublikada elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə SSRİ Ali Soveti heyəti tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Heydər Hüseynov Azərbaycan KP Bakı Komitəsinin Büro üzvü olmuş, eyni zamanda Bakı Şəhər Zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir.

Akademikin qızı Sara xanım atası haqqında yazmışdır: "Heydər Hüseynovun "Dialektik materializm", "Dialektika və metafizika", "Marksist dialektik metod", "Dialektik və tarixi materializm haqqında" fəlsəfə dərslikləri Azərbaycan dilində ilk dərs vəsaitləri idi. Həmin illərdə onun redaktorluğu ilə Azərbaycan dilində ilk dəfə "Qısa fəlsəfə lüğəti" çapdan çıxdı. Onun dialektika ilə bağlı araşdırmalarında özünə yer almış belə bir fikir də diqqəti çəkir ki, dialektika amorf, struktursuz fenomen olmayıb, əlaqə, hərəkət və inkişaf münasibətlərini ehtiva edən mürəkkəb bir metoddur.

Azərbaycan ədəbiyyatının nailiyyətləri də H.Hüseynovu çox sevindirirdi. Onun C.Cabbarlının, S.Vurğunun və başqa yazıçıların yaradıcılığı haqqında yazdığı məqalələr bunu bir daha sübut edir. Xalq şairi S.Vurğunun yaradıcılığını, onun dram əsərlərini yüksək qiymətləndirən alim 1942ci ildə "Vətənpərvər şair Səməd Vurğun" adlı kitabça çap etdirmişdir. Filosof Səməd Vurğunun dram əsərlərini təhlil etmiş, bu əsərlərdəki böyük ideyanı - xalq məhəbbət ideyasını açıb göstərmişdir. Akademik H.Hüseynovun 1945-ci ildə nəşr olunan "Ədəbi qeydlər" əsəri onu bir ədəbiyyatşünas kimi səciyyələndirir.

Heydər Hüseynovun fəlsəfə elmi sahəsindəki xidmətləri xüsusi qeyd edilməlidir. Onun 1945-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət

Universitetinin tarix fakültəsinin nəzdində fəlsəfə şöbəsinin və habelə Azərbaycan SSR EA İctimai Elmlər Bölməsinin tərkibində Fəlsəfə və Hüquq İnstitutunun yaradılmasında xidmətləri əvəzsizdir. Qeyd edək ki, Fəlsəfə şöbəsinin ilk buraxılışı 1950-ci ildə olmusdur.

Böyük Vətən müharibəsi illərində respublikanın mədəni həyatında fəal iştirakına görə H.Hüseynovun əməyinə yüksək qiymət verilmiş və o, "Qırmızı Əmək Bayrağı ordeni", "Qafqazın müdafiəsinə görə" və "1941-1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları ilə təltif edilmisdir.

Azərbaycan EA Fəlsəfə İnstitutunda akademik H.Hüseynovun təsəbbüsü ilə Qərb fəlsəfəsi klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsinə başlanılmışdır. Heydər Hüseynov Azərbaycan Sovet Yazıçıları İttifaqının üzvü olmuşdur (1945). O, tənqidçi və ədəbiyyatşünas idi. Akademik H.Hüseynovun ədəbiyyat haqqında məqalələri müntəzəm olaraq dövri mətbuatda çap olunmuşdur. 1943-cü ildə nəşr olunan "Azərbaycan ədəbiyyatı tarixi"nin müqəddiməsində o, ədəbiyyatımızın ən gözəl xüsusiyyətlərini görməklə özünün də bu ədəbiyyata məftun olması səbəblərini qeyd etmişdir. Alim meydana çıxan hər bir yeni elmi əsərə ürəkdən sevinirdi. Üzeyir Hacıbəyovun "Koroğlu" operasının, Səməd Vurğunun "Vaqif" dramının meydana çıxmasını H.Hüseynov xalqın mənəvi həyatında mühüm bir bayram kimi qarşılayırdı. Akademik H.Hüseynov Azərbaycanda ilk dəfə olaraq fəlsəfənin ədəbiyyatla bağlı inkişafını, Azərbaycan xalqının fəlsəfi fikrinin əsrlər boyu yalnız fəlsəfi traktatlarda deyil, fəlsəfi fikrin, həmçinin bədii ədəbiyyatla sıx şəkildə inkişaf etdiyini əməli olaraq göstərmişdir.

Onu qeyd edək ki, akademik H.Hüseynov bu zaman artıq İttifaq miqyasında görkəmli, əməksevər və istedadlı bir filosof kimi tanınırdı. Məlum olduğu kimi, "Вопросы философии" jurnalının 1-ci nömrəsi 1947-ci ildə çapdan çıxmışdır. Elə həmin jurnalın birinci nömrəsində Q.T.Aleksandrovun "Qərbi Avropa fəlsəfəsinin tarixi" kitabının diskusiyyasına həsr olunmuş materiallar çap olunmusdur. Jdanovun sədrlik etdivi diskussiyada Azərbaycanı iki nəfər H.Hüseynov və A.O.Makovelski təmsil etmiş və onlar müzakirələrdə fəal şəkildə iştirak etmişlər. Akademik böyük Azərbaycan şai-

ri. mütəfəkkiri Nizaminin fəlsəfi və ictimai fikrinin tədqiqinə də xüsusi diqgət yetirmişdir. Nizami hagqında ilk əsərləri "Nizaminin ictimai görüşləri" və "Nizaminin sufizmə münasibəti" adlanır. Akademik H.Hüseynov Nizami Gəncəvinin ictimai görüşlərindəki bəzi cəhətləri aşkara çıxararkən onun "İskəndərnamə" poemasının "İqbalnamə" hissəsində irəli sürülən cəmiyyət quruluşu idealına diqqət yetirmişdir. O, tədqiqatında göstərir ki, Nizami Gəncəvinin yaratdığı ideal cəmiyyətdə iqtisadi bərabərlik vardır, burada zorakılıq və istismar yoxdur, bu cəmiyyətdə əmək insanların ən gözəl bəzəyidir. Alim göstərirdi ki, Nizaminin fikrincə, elm cəmiyyətin ictimai inkişafında əsas qüvvədir. Nizaminin "İqbalnamə"də təsvir etdiyi utopik şəhərdən bəhs edən H.Hüseynov yazmışdır: "Nizami yalnız ümumi mənada abstrakt olaraq götürülmüş azad bir cəmiyyət təsvir etmir. O, hər şeydən əvvəl, azad insan cəmiyyəti prinsiplərini şəxsi mülahizəsinə görə cızır. Əməkdə bərabərlik, əldə edilən məhsulun bərabər bölünməsi, sağlamlıq qaydaları və s. bu kimi prinsipləri irəli sürən Nizami azadlıq və səadəti insanların öz əlləri ilə yaradacaqlarına böyük inamla inanmısdır.

Heydər Hüseynov fəlsəfi tədqiqatlarında qanun kateqoriyasının işlənməsinə də ayrıca yer ayırır. Böyük filosofun düşüncə tərzinə görə, qanun hadisələr arasında mahiyyət xarakteri daşıyan ayrıca bir əlaqə formasıdır. Akademik H.Hüseynov bu qanunların 3 olduğunu qeyd edir və bu sayın təsadüfi olmayıb, inkişafın tələbləri ilə bağlı olduğunu vurğulayır. Çox gözəl alim olmaqla yanaşı, istedadlı bir müəllim kimi də fəaliyyəti ilə diqqəti cəlb edir. İstər Azərbaycan Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdaşları, istərsə də S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin və V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bir sıra müəllimləri Heydər Hüseynovun elmi rəhbərliyi sayəsində namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışlar.

Azərbaycanın fəlsəfə tarixinin öyrənilməsinin əsasını akademik Heydər Hüseynov qoymuşdur. O, 1947ci ildə "XI əsr Azərbaycan filosofu

Əbülhəsən Bəhmənyar" adlı məqalə yazmış və ilk dəfə olaraq onun fəlsəfi və məntiqi görüşlərini təhlil etmişdir. Yeri gəlmişkən, maraqlı bir tarixi faktı da qeyd edək. Bu, Heydər Hüseynovun Azərbaycan xalqının hərb tarixində xüsusi bir yer tutan tam artilleriya generalı Əliağa Şıxlinskinin xatirələrini yazdırıb kitab şəklində çap etdirməsidir. Akademik, hətta 1945-ci ildə Əliağa Şıxlinski haqqında məqalə də yazıb və onu "Azərbaycan SSR EA Xəbərlər"ində çap etdirmişdir.

H.Hüseynov Azərbaycan xalqının fəlsəfi və ictimai fikrinin öyrənilməsinə və onun dünya ictimaiyyətinə çatdırılmasına həmişə xüsusi diqqət yetirmiş və bu sahədə çox əmək sərf etmişdir. Məhz bunun nəticəsi olaraq, onun 1949-cu ildə 46 çap vərəqi həcmində "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı monoqrafiyası çapdan çıxmışdır. Bu cür fundamental əsərin çapdan çıxması geniş ictimaiyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Əsər geniş xalq kütlələrinin marağına səbəb olmuş, müxtəlif sənət və peşə sahibləri, elmi işçilər, yazıçılar, rəssamlar, müəllimlər müəllifə öz razılıqlarını bildirmiş və bu münasibətlə onu təbrik etmişlər. Heydər Hüseynovun bu əsərinin çapdan çıxması münasibətilə SSRİ-nin müxtəlif respublikalarından, o cümlədən Gürcüstan, Türkmənistan, Dağıstan, Rusiya və Estoniyadan ona çoxlu təbrik telegramları gəlmişdir. Onlar belə bir əsərin meydana çıxması münasibətilə akademiki təbrik etmiş və ona uğurlar arzulamıslar.

Akademik A.O.Makovelski və məşhur ədəbiyyatşünas akademik M.A.Dadaşzadə H.Hüseynovun kitabına dərin məzmunlu bir rəy yazıb dərc etdirmişlər, Xalq şairi Səməd Vurğun belə bir əsərin meydana çıxması münasibətilə akademik H.Hüseynovu səmimi qəlbdən təbrik etmiş və bu işdə ona yeni uğurlar arzu etmişdir. Bu qiymətli fəlsəfi əsərdə H.Hüseynov XIX əsərdə Azərbaycanın bir sıra görkəmli elm və mədəniyyət nümayəndələrinin - A.A.Bakıxanov, M.Ş.Vazeh, M.Kazım bəy, M.F.Axundov və H.b.Zərdabinin dünyagörüşü, ictimai və siyasi fəaliyyəti, elmi və bədii yaradıcılığı haqqında geniş və hərtərəfli məlumat vermiş-

Adını qeyd etdiyimiz əsərin əhəmiyyətini nəzərə alaraq o zaman SSRİ Yazıçılar İttifaqının sədri işləyən A.A.Fadeyev kitabı 12 mart 1950-ci ildə Stalin mükafatına (ikinci dəfə) təqdim etmişdir. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan M.C.Bağırov bu hadisəni eşidən kimi akademik H.Hüseynovun işdən azad olunmasına göstəriş vermişdir. Daha sonra SSRİ Nazirlər Soveti H.Hüseynova Stalin mükafatı verməsini ləğv etmişdir. Guya kitab siyasi və nəzəri cəhətdən düzgün olmayan məqsədlə yazılmışdır.

Yeri gəlmişkən onu da geyd edək ki, akademik H.Hüseynov bu əsərdə orta əsr Azərbaycan filosofu Mahmud Şəbüstərinin fəlsəfi fikirlərini aşkara çıxarmış və onu bizə tanıtmış, həmçinin XIV əsr Azərbaycan mütəfəkkir şairləri Fəzlullah Nəimi və İmadəddin Nəsiminin yaradıcılığını və dünyagörüşünü tədqiq etmiş, onların orta əsr İslam qaydalarına qarşı mübarizəsinin əhəmiyyətini xüsusi olaraq göstərmişdir.

Akademik H.Hüseynov "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı əsərində orta əsr Azərbaycan musiqi nəzəriyyəçisi Marağalı Əbdülqadiri (XIV əsrin sonu, XV əsrin əvvəli), təbib Şükürulla Şirvani (XV əsr), Şah İsmayıl Xətai (XVI), məşhur Azərbaycan rəssamı Əvəz Əli, qəlb və məhəbbət şairi Məhəmməd Füzuli (XVI) haqqında verdiyi materiallar əsasında belə bir nəticəyə gəlir ki, XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikri ilə xalqımızın keçmiş əsrlərdəki mənəvi mədəniyyəti arasında üzvü bir əlaqə vardır.

Heydər Hüseynov Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixinin izahını maarifçi alim A.A.Bakıxanovun dünyagörüşünün təhlilindən başlayır. Əsərin A.A.Bakıxanova həsr edilmiş fəslində o, görkəmli tarixçi, şair, filosof, arxeoloq, astronom, coğrafiyaşünas bir şəxsiyyət kimi təhlil olunur. Akademik H.Hüseynov A.Bakıxanovun elmi irsini tədqiq edərək göstərir ki, Azərbaycanın ictimai fikir tarixində A.A.Bakıxanovun "Gülüstani-İrəm" adlı əsərinin çox böyük əhəmiyyəti olmuşdur. Adını qeyd etdiyimiz əsərdə Mirzə Şəfi Vazehin yaradıcılığı da tədqiq edilmiş və o, azad fikirli şəxsiyyət kimi xalqın maariflənməsi uğrunda mübarizə aparan bir xadim kimi göstərilmişdir. Heydər Hüseynov bu əsərində yaradıcılığını tədqiq etdiyi 3-cü böyük şəxsiyyət, materialist-filosof M.F.Axundovdur. H.Hüseynov yazmışdır: "M.F.Axundov ictimai həyatda heç də passiv seyrçilik rolu oynamamışdır. O, orta əsr cəhalət və istibdadına, mövhumat və nadanlığa, dini bidət və ehkamlara qarşı qızğın mübarizə aparmışdır. O, mütərəqqi bəşəriyyətin qabaqcıl nümayəndələrinin ideyalarını mənimsəmiş və inkişaf etdirmişdir. M.F.Axundov rus inqilabçı demokratları olan V.Q. Be-



linskinin, A.C.Gertsenin, N.Q.Çernışevskinin, N.A.Dobrolyubovun və habelə Qərb mütəfəkkirlərindən Spinozanın, Monteskyonun, Volterin, Lametrinin, Didronun, Helvetsinin, Holbaxın, Melyenin və başqalarının ideyalarını mənimsəmiş, özünün yeni və fəlsəfi idevalarını irəli sürmüşdür". Akademik H.Hüseynov göstərir ki, M.F.Axundovun fikrincə, məkan və zaman materiyadan ayrılmaz olduğu kimi, materiya da yalnız məkan və zaman daxilində mövcuddur.

Ümumiyyətlə, Akademik H.Hüseynov bu əsərində M.F.Axundovun fəlsəfi, ictimai və siyasi görüşlərinin hərtərəfli və elmi təhlilini vermişdir. Alim filosofa həsr etdiyi fəsli bu sözlərlə bitirir. "M.F.Axundov xalqı bütün ürəyilə sevirdi: o, həm də qızğın bir vətənpərvər idi. Azərbaycan xalqının bu görkəmli oğlu öz zəmanəsinin mütərəqqi ideyalarını öz əsərlərində təcəssüm edərək, həmin əsərlərlə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixində tam bir dövr açmışdır".

Heydər Hüseynov tərəfindən tədqiq olunan görkəmli şəxsiyyətlərdən biri də Azərbaycanın XIX əsr qabaqcıl ictimai fikrinin nümayəndəsi professor, şərqşünas alim Mirzə Kazım bəydir. Mirzə Kazım bəy ilk azərbaycanlıdır ki, Peterburq Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Heydər Hüseynov yazır ki, Mirzə Kazım bəy 20 ildən artıq Kazan Universitetində elmi və pedaqoji sahədə fəaliyyət göstərmiş və şərqşünaslıqla bağlı çoxlu elmi əsərlər yaratmışdır. Mirzə Kazım bəyin şərqşünaslığa aid əksər əsərləri ingilis, fransız və alman dillərinə tərcümə edilmiş, çox hissəsi mükafata layiq görülmüşdür. Mirzə Kazım bəy Azərbaycan dilinin grammatikasının, İslam dininin mənşəyi və cərəyanları haqqında ilk mükəmməl fikir söyləyən, bir çox xarici ölkə akademiyalarının və elmi cəmiyyətlərin üzvü olan görkəmli şəxsiyyət olmuşdur. Belə bir alimin elmi fəaliyyətini və dünyagörüşünü öyrənmək H.Hüseynova da böyük hörmət və şöhrət qazandırmışdır. Akademik V.V.Bartold göstərmişdir ki, Mirzə Kazım bəy rus şərqşünaslığının əsasını qoyanlardan biri olmuşdur.

Akademik Heydər Hüseynovun adını qeyd etdiyimiz əsərində xalqımızın birinci materialist-təbiətşünas alimi, Azərbaycanda ictimai fikrin inkişafında mühüm rol oynamış Həsən bəy Zərdabinin ictimai fəaliyyətinə yüksək qiymət verir. Alim yazır: "Zərdabinin dünyagörüşündəki müəyyən tarixi məhdudluğa baxmayaraq, o, birinci Azərbaycan gəzetinin varadıcısı, Azərbaycan teatrının banisi, maarifpərvər, demokrat, darvinist alim və görkəmli ictimai xadim olduğundan Azərbaycanda ictimai fikrin inkişafına çox böyük təsir göstərmişdir".

Azərbaycanda "Əkinçi" qəzetinin oynadığı müsbət roldan bəhs edən Heydər Hüseynov yazır: "Feodalizm cəmiyyətinin törətdiyi ictimai geriliyə qarşı mübarizə etməkdə "Əkinçi" böyük bir qüvvə idi. Qəzetin az bir müddət ömür etdiyinə, yəni 1875-ci ildən 1877-ci ilədək nəşr olunduğuna baxmayaraq, Azərbaycanın patriarxalfeodal geriliyinə qarşı mübarizə aparmaqda və demokratik ideyaları təbliğ etməkdə qəzetin çox böyük rolu və əhəmiyyəti olmuşdur. O zamankı Azərbaycanın qabaqcıl ziyalıları "Əkinçi" qəzetinin ətrafına toplanmışdılar: qəzetdə materialist filosof M.F.Axundov, maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq və ədib Nəcəf bəy Vəzirov və başqaları iştirak edirdilər.

Akademik H.Hüseynov daha sonra dramaturq Nəcəf bəy Vəzirovun əsərlərinin, "Molla Nəsrəddin" jurnalının banisi və redaktoru Cəlil Məmmədquluzadənin Azərbaycanda ictimai fikrin və ədəbiyyatın inkişafında böyük rolu olduğunu xüsusi qeyd et-

Biz məqalədə böyük filosofun mənəvi dünyasının ortaya qoyduğu dəvərli fəlsəfi problemlərin hamısına geniş diapazonda toxunmaq imkanına malik deyilik.

Akademik H.Hüseynov kimi ensiklopedik biliyə, istedada malik, qorxmaz, cəsur, əqidəsinə sadiq, təşəbbüskar, xeyirxah bir insanın parlaq xatirəsi doğma xalqının qəlbində əbədi yaşayacaqdır.

Məhəmməd BALAYEV, ADPU-nun fəlsəfə və sosial fənlər kafedrasının professoru.

mahalının Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin bir oğlu olmuşdu. Bu, sonralar doğma xalqının musiqisi tarixinə qiymətli səhifələr yazan Üzeyir Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz həvəsilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsilə birlikdə Şuşaya köçən Üzeyir burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı gördü. İkiillik rus-tatar məktəbini Şuşada bitirdikdən sonra 14 yaşlı Üzeyir 1899-cu ildə təhsilini davam etdirərək Qori Müəllimlər Seminariyasına daxil olur. Artıq seminariyada oxuyarkən Üzeyir bəy skripka, violonçel və baritonda çalmağı öyrənmişdi. 1904-ci ildə seminariyanı bitirib Hadrutda kənd məktəbində bir il müəllimlik etdikdən sonra Bakıya gələn Hacıbəyli qızğın fəalliyətə başlayır. Riyaziyyat, coğrafiya, tarix, kimya, rus dili, Azərbaycan dili fənlərindən dərs deyirdi. O, həm müəllimlik edir, həm ədəbiyyat və musiqi ilə məşğul olur, həm də mətbuatda məqalə və felyetonlarla çıxışlar edirdi. "Həyat", "Tərəqqi", "Həqiqət", "Yeni İqbal", "Azərbaycan" qəzetlərində tərcüməçi, felyetonçu və redaktor kimi çalışmış-

1908-ci ildə müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun" operasını yazmaqla Azərbaycan musiqisində yeni səhifə açdı. Operanın premyerası Hacı Zeynalabdin Tağıyev Teatrında baş tutdu. Tezliklə Ü.Hacıbəylinin yeni operalarının — "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm" və musiqili komediyalar "Ər və Arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi operettalarının premyeraları olmuşdur.

1910-cu ildə Ü.Hacıbəyli Moskvaya gedib Moskva Konservatoriyasının professoru İlyinskinin kursuna daxil oldu. 1914-ci ildə Bakıya gayıdaraq yenidən jurnalist fəaliyyətilə məşğul olarag "Yeni İgbal" gəzetinin əvvəl baş redaktoru, sonra isə rəhbəri kimi və daha sonralar "Azərbaycan" qəzetinin redaktoru kimi fəaliyyət gös-

1920-30-cu illərdə O, xalq çalğı alətlərindən ibarət ilk Azərbaycan Dövlət Notlu Orkestrini və ilk Azərbaycan Dövlət Xorunu, ilk musiqi məktəbini varatmısdır.

Böyük sənətkarın yaradıcılığının zirvəsi olan "Koroğlu" operasının 1937-ci ilin yazında ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi sənətinin bayramına çevrildi. Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1945-ci ildən Azərbaycan İncəsənət İnstitutunun direktoru olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Konservatoriyasının direktoru və professoru idi. Azərbaycan Dövlət Himninin musiqisini yaratmaq şərəfi də Ü.Hacıbəyliyə nəsib olmuşdur. Böyük Vətən müharibəsi illərində bəstəkar bir çox vətənpərvər əsərlərini yaratdı. Bəstəkarın vətənə sonsuz məhəbbəti "Şəfqət bacısı", "Döyüşçülər marşı", "Yaxşı yol" kimi mahnılarda gözəl ifadə olunmuşdur.

O. 1907-ci ildə mətbuatda siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin "Türk-Rusi" və "Rusi-Türk lüğəti" kitabının müəllifi olmuş, "Hesab məsələləri" kimi dərslik tərtib etmişdir.

Həyatının son illərində böyük sənətkar "Firu-

1885-ci il sentyabrın 18-də Qarabağ zə" operası üzərində işləyirdi. Lakin o bu operanı tamamlaya bilmir. 1948-ci ilin 23 noyabrında bəstəkar dünyasını dəyişdi. Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların tərbiyəçisi, xalqın sədaqətli oğlu Üzeyir Hacıbəyli ilə son dəfə görüşmək üçün axın-axın insanlar Azərbaycan Elmlər Akademiyasının binasına yığışmışdılar. Azərbaycanın bir çox incəsənət xadimlərinin yetişməsində Ü.Hacıbəylinin rolu əvəzsizdir.

Üzeyir Hacıbəylinin tələbəsi olmuş mərhum bəstəkar Şəfiqə Axundova deyirdi: "Bugünkü varlığımla, bugünkü uğurlarımla mən müəllimimə borcluyam. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi. Yadımdadır, 1944-ci ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı Rzayeva ilə onun kabinetinə getdik. Bizi görən kimi göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumu Şövkət Məmmədova seçsin. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsl insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir"

Şövkət Məmmədova Üzeyir bəy haqqında deyirdi: "Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı".

Bülbül dahi bəstəkarla tanışlığını öz "Ölməz sənətkar" adlı məqaləsində qeyd etmişdir: "Məni bu böyük bəstəkarla Əbdürrəhimbəy Haqverdiyev, "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış etdi. O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mənalı baxışları məni də heyran etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim. Bizim dostluğumuzun əsası ideya birliyi, Vətənimizə, xalqımıza olan məhəbbətimizin

Onun tələbələrindən olan Əşrəf Abbasov Üzeyir bəy haqqında xatirələrini bölüşərkən "İlk görüşüm" adlı yazdığı məqaləsində dahi bəstəkarı belə xatirlayırdı: "Yaxşı yadımdadır, çox tərəddüddən sonra Üzeyir bəyin o zaman yaşadığı evinə zəng vurdum. Böyük bəstəkar telefonun dəstəyini özü qaldırıb cavab verdi. Dilim dolaşa-dolaşa özüm haqqında məlumat verən kimi, o məni heyrətə gətirdi. Görüşdükdə mənə dedi: "Əşrəf, əsl bəstəkar olmaq üçün ən əvvəl mükəmməl musiqi təhsili almaq lazımdır. Mən sevincimdən bilmirdim ki nə edim... Axı Üzeyir Hacıbəyli ilə şəxsən tanış olmuşdum".

Üzeyir Hacıbəyli haqqında nə qədər danışılsa da, yazılsa da yenə də azdır. Böyük bəstəkar, gözəl alim, əvəzedilməz insan Ü.Hacıbəylinin vəfatindan 70 il ötür. Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə yaşamaqda davam edirlər. Ü.Hacıbəyli xalqın ürəyində daim yaşayır və yaşayacaqdır. Onun xatirəsi qəlbimizdən silinməzdir.

Bəyim DADAŞOVA, Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi.


ADAU: "Unibook" - təhsilin informasiya idarəetmə sistemi

Universitetində ölkəmizin gabaqcıl texnologiya şirkəti olan "Neuron Technologies" ilə müqavilə imzalanmışdır.

Azərbaycan Dövlət Aqrar

Universiteti regionda ən böyük ali təhsil müəssisələrindən biri olarag "Unibook" - təhsilin informasiya idarəetmə sistemini bulud platformasında istifadə edəcək və bu mütərəqqi dünya texnologiyalarına əsaslanan "Unibook" - təhsilin informasiya idareetme sisteminin tetbiqine start verəcək. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları salamlayaraq, universitetin zəngin və şərəfli tarixindən, hazırkı real innovasivasından ətraflı məlumat verdi. Müqaviləni Azərbaycan Dövlət Agrar Universitetinin rektoru. AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və "Neuron Technologies" şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzalayıb.

"Unibook" - elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məz-



mununun elektron idarə edilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.

limlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr "Unibook"a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn programları, elektron vəsaitlər yerləşdi-

Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Dövlət Aqrar Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verə-

Bütün tələbələrə və müəlsistemə üstünlük verir.

"Neuron Technologies" şirkətinin ərsəyə gətirdiyi "Unibook" - təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu

> Zabit XƏLİLOV. "Respublika".

BMU-da maariflendirme



Bakı Mühəndislik Universitetində "Tələbələrin fövgəladə hallara hazır olması daim diggət mərkəzindədir" adlı maarifləndirmə tədbir keçirilib. Tədbiri universitetin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Yavər Məmmədov açaraq mövzunun aktuallığından və FHN-in bu sahədəki rolundan danışıb. Bildirib ki, BMU-da bu sahəyə xüsusi

diqqət yetirilir, bütün binalar lazımi avadanlıqlarla təmin edilib.

Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin maarifləndirmə sektorunun müdir əvəzi Emin Ramazanov və mərkəzin əməkdasları tərəfindən "Fövqəladə Halların" növləri, "Təbii fəlakətlər və fövqəladə hallara" necə hazır olmalı kimi mövzularda təlim verilib. Mövzuya uyğun video-çarxlar izlənib və mütəxəssislər tərəfindən tələbələrin sualları cavablandırılıb

M.MİRZƏ, "Respublika".

Şəhər günü ilə bağlı tədbir





Noyabrın 22-də Sumqayıta şəhər statusunun verilməsinin 69 ili münasibəti ilə "Kimyaç"ı Mədəniyyət Sarayında bayram konserti təşkil olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiy-

yətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Sumqayıtın yaranma və inkişafını əks etdirən videoçarx nümayış olunub. Bildirilib ki, Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin bəhrəsindən Sumqayıt şəhərinə də böyük pay düşüb. Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt bu gün özünün sürətli inkişaf dövrünü yaşayır.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının professoru Xalq artisti Mənsum İbrahimovun və tələbələrinin ifasında bayram konserti təqdim olunub.

> Söhrab SƏFİYEV, "Respublika".

ABŞ-ın Florida Tibb Universitetində həmyerlimiz professor Vaqif Qələndərin həmmüəllifi olduğu kitabın təqdimat mərasimi

Azərbaycan səhiyyəsinin inkişafında "Qələndər" klinikasının rəhbəri, Azərbaycan Tibb Universiteti Həkimləri Təkmilləsdirmə Plastik və Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin sədri, Beynəlxalq Plastik və Cərrahiyyə Cəmiyyəti İdarə Heyətinin üzvü Vaqif Qələndərin xidmətləri danılmazdır. Onun şəfalı əlləri neçə-neçə insanları düçar olduğu xəstəlikdən xilas etmişdir.

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahına məxsus əməliyyat üsulu ABŞ-da dərsliyə salı-


ABŞ-ın Florida Tibb Kolleci Universitetinin dosenti, çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu "Baş və boyun nahiyyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional yerlər, plastiki yanaşma" dərsliyinə ölkəmizin tanınmış plastik və rekonstruktiv cərrahı, tibb elmləri doktoru, professor Vaqif Qələndərə məxsus cərrahiyyə üsulu ayrıca fəsil kimi daxil edilib.

yerlimizin yaratdığı "Süd və-

lər və rezidentlər üçün hazırlanmış ilk dərs vəsaitinin müəllifidir. Cərrahın özünəməxsus altı yeni cərrahiyyə üsulu və 78 elmi əsəri xarici ölkə jurnallarında nəşr olunub, müxtəlif konfranslarda ictimaiyyətə təqdim edilib. Cərrah 38 xarici ölkədə keçirilən elmi konfranslarda məruzəçi qismində çıxışlar edib. Bundan əlavə, Vaqif Qələndər bir çox mürəkkəb əməliyyatları uğurla icra

Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olan V.Qələndər Bakıda plastik və rekonstruktiv cərrahiyyə üzrə üç beynəlxalq konfransın bilavasitə təşəbbüskarı və təşkilatçısı olub.

Plastik və rekonstruktiv cərrahiyyə üzrə kadrların hazırlanmasında rezidentlərin kuratoru, professor Vagif Qələndər 2018-ci il oktyabrın 30-dan novabrın 6-dək ABŞ-ın Florida ştatındakı Florida Tibb Universitetinin dəvəti ilə adı çəkilən təhsil ocağında olmuş, professor və müəllim heyəti ilə görüşmüş, yeni dərsliyin təqdimat Dərsliyin 20-ci fəsli həm- mərasimində iştirak etmiş-



Həmsöhbətimiz səfər təəssüratlarını çox həvəslə bölüşdü. Bildirdi ki, ABŞ-da yüksək tirajla nəşr olunan kitabın 20-ci fəslində Azərbaycan səhiyyəsinin inkişafına geniş yer ayrılması bir mütəxəssis kimi məni sevindirir, bu uğurdan qürur duvuram.

Vaqif Qələndərin Kaliforniya Tibb Universitetində olarkən bu ali təhsil ocağının professor, müəllim və tələbələri ilə yaddaqalan görüş-



zisinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" mövzulu bölməyə həsr olunub. Burada azərbaycanlı cərrah Vaqif Qələndərin yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs edilir.

Vurğulamaq lazımdır ki, 1999-cu ildən Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə, Azərbaycan məhkəmə tibbi ekspertizasının morqunda yeni insan meyitləri üzərində aparılan araşdırmalar nəticəsində öz tədqiqini tapan bu üsul, sonralar canlı insanlarda tətbiq edilməyə başlanıb. Beləliklə, süd vəzisinin və döş qəfəsi toxumalarının bərpası üçün yeni yanaşma ortaya qoyan metodika yaradılıb. 1999-cu il sentyabrın 29-da Kuşadasında keçirilən Dün-Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunan bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb.

Bu cərrahiyyə üsulu haqqında dünyanın bir sıra nüfuzlu tibbi jurnallarında məlumatlar nəşr olunub, müxtəlif ölkələrdə tətbiq edilib.

Qeyd etmək lazımdır ki, Vaqif Qələndər ATU-da plastik və rekonstruktiv ixtisası üzrə təhsil alan tələbə-

Professor Vaqif Qələndərin plastik və rekonstruktiv cərrahiyyəyə məxsus əməliyyat üsulundan ABŞ dərsliyinə salınması səhiyyə işçiləri tərəfindən razılıqla qarşılanmış, onun yaratmış olduğu cərrahiyyə metodikası Florida Tibb Universitetinin professoru Rui Fernandesin nəşr etdirdiyi çox dəyərli və nəfis tərtibatda nəşr olunmuş kitabın 20-ci fəslində geniş əksini tapmışdır. Bir sözlə, yeni kitab oxucuların stolüstü kitabına çevriləcək-

20-ci fəslə Vaqif Qələndərin metodikasının daxil edilməsi bütün dünya mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilir. Qeyd etmək lazımdır ki, kitab ingilis dilində nəşr edilmiş, dünya mətbuatı öz səhifələrində bu yeniliyə yer ayırmışdır.

ABŞ-ın Florida Tibb Universitetinin professor və müəllim heyətinin geniş tərkibdə keçirilən yeni kitabın təqdimat mərasimində həmyerlimiz Vaqif Qələndərin tibb elminə gətirdiyi yeniliklər yüksək dəyərləndirildi.

Biz professor Vaqif Qələndərlə bu günlərdə iş yerində görüşdük. İş otağını Vaqif həkimin ayrı-ayrı illərdə təltif olunduğu diplomlar, qiymətli hədiyyələr bəzəyirləri oldu. Onlar Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində son illər Azərbaycan səhiyyəsində qazanılan uğurlar barədə zəngin məlumat əldə etdilər.

Yaxınlarda V.Qələndərin Tibb Universitetində nəşr olunan "Plastik və Rekonstruktiv Cərrahiyyə" kitabı elmin son nailiyyətlərini özündə geniş əks etdirir. Azərbaycan dilində ilk dərslikdir.

Görüşümüzün sonunda professor Vaqif Qələndər bildirdi ki, 2018-ci il oktyabrın 27-si və 28-də Azərbaycanda "Beynəlxalq Dodaq və Damaq yarıqları" konqresi keçirildi. Həmin kongresin sədri kimi ölkəmizdə belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirirəm, bu, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verə-

Əminliklə demək olar ki, tibb fədaisi kimi məşhurlaşan, beynəlxalq aləmdə Azərbaycan səhiyyəsini zirvələrə ucaldan professor Vaqif Qələndər öz fəaliyyətində yeni-yeni uğurlara imza atacaq, həmyerlimiz insanların sağlamlığı keşiyində bundan sonra da müsəlləh əsgərtək dayanacaqdır.

> Qədir ASLAN, "Respublika".

Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası

Ortaq türk dili ideyası xeyli sələsidir. vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir.

Bəzən insan özünü milyonların içərisində tənha, kimsəsiz hiss edir. Bəzən də insan cəmiyyətdən uzaq bir dağ başında, dərə döşündə qəlbinə yatan, onu anlayan, bir sözlə, insanlığa qiymət verən bir kəslə üz-üzə olanda özünü qaynar bir cəmiyyətin içində hiss edir, qəlbini fəxarət hissi bürüyür.

Qarşında duran şəxsin məqsədi. esqi, amalı Vətən, dil, millət, haqq-ədalət olanda isə ona inam, etibar, güvən daha da çoxalır, bu cür insanları bövüdüb bova-basa çatdırdığı üçün sənə əbədi məkan olan yurdunla, məkanınla fəxr etməyə bilmirsən.

Yurduna, elminə layiqincə xidmət edən, otuzdan çox elmlər namizədi, ona yaxın elmlər doktorualim yetişdirən, "Mirzə Kazım bəyi 215 ildən sonra öz ana dilində" danışdırmağa ilk təşəbbüs göstərən, üç il əvvəl dünyadan köçən akademik Tofiq İsmayıl oğlu Hacıyev belələrindən idi, başqa cür desək, belələrinin mogikanı sayıla

Qarşılaşdığı gənclərin ilk gündən elminə, dünyagörüşünə, dilinə, millətinə sevgisinə, bacarığına xüsusi önəm verən bu millət fədaisi öz arzusuna çatmağa can atanlara kömək göstərməyi heç zaman unutmadı, bunu öz amalına, əqidəsinə, əxlaq kodeksinə çevirdi. Onun qayğısı sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da biri mənəm. Otuzdan çox elmi kitabın, ondan çox tərcümə kitabının, xarici ölkələrdə nəşr olunan 40 əsərin, yüzlərlə məqalənin müəllifi olan akademik Tofiq Hacıyevin elmi yaradıcılığının əsasını türk dilinə, onun problemlərinə həsr olunmuş əsərləri təşkil

Akademikin türkologiya, türk dilləri, ortaq ünsiyyət dili ilə bağlı məqalələrindən birincisi "Azərbaycan gəncləri" qəzetinin 1970-ci il 12 fevral nömrəsində dərc olunan "İstedadlı türkoloq" məqaləsidir. Məqalədən də görünür ki, o hələ gənc yaşlarından türkologiya ilə dərin maraqlanmış, bu sahədə çaışan alimlərin yaradıcılığına xüsusi diqqət yetirirdi. Bunun ardınca akademik türkologiya məsələləri ilə dərindən və mütəmadi məşğul olur, bir-birinin ardınca "Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?" ("Ədəbiyyat və incəsənət", 27 noyabr 1987), "Dilimizin tarixi: onu yaxşı bilirikmi?" ("Azərbaycan gəncləri", 20 aprel 1989), "Bugünkü türk kitabları" ("Ədəbiyyat" qəzeti. 10 may 1991). "Türkoloji qurultay: gündəliyi və problemlərinin taleyi" ("Ədəbiyyat qəzeti", 18 noyabr 1996), "Birinci Türkoloji Qurultayda ədəbi dil məsələsi ("Ədəbiyyat" qəzeti, 16 dekabr 2015), "Türk dilində sözün morfoloji inkişafı (Türk dillərinin leksik-morfoloji inkişafı)" (ADU nəşri, 1981, səh 15-25) və digər məqalə və kitablarını cap etdirib. Bütün əsərlərində türkdilli xalqlar üçün ortaq türk dili məsələsini qabardan akademik fikirlərinə "Türklər üçün ortaq ünsiyyət dili" əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda əks etdirib. Bu əsərin əsas mövzusu dünyada yaşayan türklərin bir-birilərini aydın başa düşmələri, eyni zamanda, onları həm də qırılmaz tellərlə bir-birinə bağlayan ortaq ünsiyyət dili olan türk dili mə-

Kitabın "Ön söz yerinə" adlanan giriş bölməsi ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin bu cümlələri ilə baslavır: "Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir".

Müəllif qeyd edir ki, "Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında anlaşma problemi olmamışdır". Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu qardaş, dili bir, dini bir millətlər arasında süni uçurumlar yaranmağa, onlar arasındakı sıx əlaqələr zəifləməyə başlamışdır.

Akademik bu məsələ ilə bağlı Engelsin Marksa yazdığı məktubunda öz əksini tapan fikirləri nümunə göstərir: "Engels fikrinə belə sərh verir ki, məsələn, Almaniyada, İngiltərədə, Fransada hər millət öz etnik atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi yaşamalıdır. Və bu ruslaşdırma siyasəti əksəriyyəti rus imperiyasında yaşayan türklərin anlaşma rahatlığını pozdu".

Görkəmli alimin özü türk xalqlarının başına gətirilən müsibətlər, onların anlaşma rahatlığının nə zamandan pozulduğunu çox gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə özü ifadə etmək istəmirdi. Çünki bu fikrin öz yurdunu və dilini sevən bir türkoloq tərəfindən söyləndiyi üçün onun yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini və münasibətini Marksın fikirləri ilə ifadə edir, yüz illərlə yaşadığımız bu müstəmləkə acısı və həsrət hissinin haradan və nə vaxtdan başlandığını dolayısı ilə olsa da, gələcək nəsillərə çatdırır-

Akademik bu məsələdə XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralının türk birliyi üçün "İşdə, fikirdə, dildə bir" ideyasını rəhbər tutaraq, türk xalqları arasında digər əlaqələrin başlanğıcının da bu ideyadan qaynaqlandığını ilk dəfə olaraq irəli sürdü. Alim bir olmağın, birləşməyin, böyük bir xalqın (eyni zamanda, bütün türk xalqlarının) taleyinin gələcəkdə yalnız bu birlikdən asılı olduğunu dəlillərlə sübut edir. Müəllif bununla bağlı yazır: "XX əsrin əvvəllərində Azərbavcanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı. Bu məsələ müzakirə oluna-oluna, çözülə-çözülə sovetlərə qədər uzandı. 1926-cı il Bakı Türkoloji gurultayında gündəliyə düşdü, 1937-ci il repressiyasından sonra qəti olaraq dayandı. Bir də Sovet İttifaqı dağılandan sonra, müstəqil türk dövlətlərinin yaranması ilə Türkiyədə Uluslararası türk dili qurultaylarında bu mövzu yenidən qaldırıldı".

Tofiq Hacıyev illərdən bəri öz dilinin, xalqının, yurdunun böyüklüyünü bütün dünyaya bəyan etmək, göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi çıxış edir, bu işi başa çatdırmağı özünün bir vətəndaş, türklük borcu sayırdı. Bu ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk mi, şərik sevməz".

xalqlarının nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər bir türk üçün həqarət sayırdı. O, Mahmud Kaşďarinin "Türkün ürəvinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur" fikrini əsas tutaraq yazırdı: "Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvipsixoloji hissiyyat, doğmalıq duyu-

Görkəmli türkoloq yaşadığımız dövrdə türk xalqlarının inkişafi, dil birliyi üçün hər cür şəraitin yarandığını söyləyir, bu işin həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevin də böyük səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat gətirir: 'Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır".

Bövük türkolog ortag türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən dövlət qayğısının genişlənməsindən gürurlanır və bundan böyük fəxarət hissi duyaraq yazırdı: "Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar".

Akademik ulu öndər Heydər Əliyevin riyazi dəqiqliklə düsturlaşdırdığı "Biz bir millət, iki dövlətik" ifadəsinə böyük qiymət verərək bu cür birliyi təkcə Türkiyə və Azərbaycan arasında deyil, digər altı müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Müəllif adları qeyd olunan türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq ortaq türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da oldudunu qeyd edir və məsələ ilə bağlı 2000-ci il aprelin 8-də "Dədə Qorqud" kitabının 1300 illik yubileyinə gələn Qırğızıstanın məsul dövlət adamının "Biz bir millət, altı dövlətik" ifadəsini yüksək dəyər-

Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən - türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən bu ideyanın qarşısında duran məqsədin səhv basa düsülməsini istəməvən bu Vətən sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: "Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz ki-



Bu cavabda alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili olacaq türk dilindən əlavə digər türk dillərinə gazax, gırğız, özbək, türkmən dillərinə də olan sevgisi özünü büruzə verir. O bilir ki, öz kökündən üzülən ağac nə qədər nəhəng olsa da, son anda məhvə məhkumdur. O, türklər üçün ortaq ünsiyyət dili olan "Türk dili"nin daha da inkişaf etmiş, şaxələnmiş müxtəlif türk dilləri əsasında qurulması arzusunda olduğunu qabardır.

Azərbaycanın yurdsevər oğulları həmişə öz doğma dilinin qayğısına qalmış, onun gələcək taleyi ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin nəticəsində onun təsir dairəsinin nə vaxtsa daralması qorxusu onları rahat buraxmırdı. Onlar türk xalqlarının get-gedə bir-birindən uzaq düşməsinin son nəticədə uçurumlar yaradacağından qorxaraq, həmişə bu fikri yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər. Bu ayrılmaların son nəticəsindən qorxan böyük Azərbaycan şairi Almas İldırım

"Türk elləri bir-birinə yadlanır, Qazax, qırğız, özbək, türkmən adlanır"

- deyə haray çəkirdi. O, sanki böyük türkcəmizin bölünə-bölünə öz böyüklüyünü itirəcəyindən ehtivat edirdi.

Türkiyə türkcəsinin ortaq ünsiyyət dili səviyyəsinə keçməsi uğrunda mübarizə aparan akademik Tofig Hacivey isə Almas İldirimin bu narahatlığını onun şairliyindən irəli gələn emosional bir narahatlıq adlandırır və bununla bağlı yazırdı: "Bir ana dili əsasında dil ailəsinin yaranması və onun tərkibindəki dillərin getdikcə ana dildən və eləcə də tədricən törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai-tarixi təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi faktdır. Dillərin ayrılması və getdikcə uzaqlaşması dilin inkişaf qanunudur. Zərərli, ziyanverici hadisə deyil".

Beynəlxalq tədbirlərdə əcnəbi dillərin hegemon rola malik olduğunu, bu dillərin işlək olduğunu görən böyük alim özünün bəxtinə yazılmış, şirin türk dilinin bu səviyyədə inkişaf etməməsini, bəlkə də, qüruruna sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti, tarixi, ədəbi nümunələri cəhətdən daha zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar arasında özlərinə yaraşan bir dildə ünsiyyət qurmaq arzusunu ürəyində bir dərd kimi yaşadırdı. Yüz illər boyu vətənpərvər övladlar tərəfindən ürəklərdə yaşayan bu dərd, bəlkə də. nə vaxtsa öz dərmanını tapacaq və yad dillərin yardımına ehtiyac duyulmayacaq. Onda təkcə akademik Tofiq Hacıyevin yox, eyni zamanda, ulu Mahmud Kaşğari, Krım tatarı İsmayıl bəy Qaspıralı, Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə (Turan) və Türkiyə ziyalısı Ziya Göyalpın ruhları şad olacaq.

AZƏRTAC

UNEC:

İkili diplom və mübadilə proqramları uğurla davam edir

UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramları həyata

UNEC-də bakalavr pilləsi üzrə Montpellier Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və UNEC-in bakalavr diplomunu əldə edə bilir.

UNEC bu istiqametde diger nüfuzlu ali tehsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019/2020-ci tədris ilindən UNEC-də ABŞın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom programlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın ICD Paris Biznes Məktəbi və Montpellier Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.



Hazırda isə UNEC-in 47 tələbəsi ikili diplom, Erasmus+, Mövlana proqramları və ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini Avropanın və Türkiyənin nüfuzlu universitetlərində davam etdirir. Avropa İttifaqı tərəfindən maliy yələşdirilən Erasmus+ mübadilə programı və ikitərəfli əməkdaşlıq çərçivəsində 7 tələbə Almaniyanın Siegen Universiteti, 2 tələbə Fransanın Montpellier Universiteti və 4 tələbə Litvanın Mikolos Romeris Universitetində təhsil alır. Mövlana programı ilə isə UNEC-in 24 tələbəsi Türkiyənin Haccəttəpə, Uludağ, Sakarya, Qazi, Yıldız Teknik, Atatürk, Səlcuk və Mersin universitetlərində mübadilədə iştirak edir.

UNEC-in ikili diplom proqramlarına qoşulan tələbələrin sayı da ildən-ilə artmaqdadır. Hazırda UNEC-in 10 tələbəsi nüfuzlu Montpellier Universiteti ilə ikili diplom programı çərçivəsində Fransada təhsilini davam etdirir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-in 5 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom programının məzunu olub. İkili diplom proqramının ilk iştirakçılarına UNEC-in "Məzun günü"ndə Montpellier Universitetinin diplomu təqdim edilib.

Zaqatala: Uşaqlara qayğı bu günümüzə, gələcəyimizə qayğıdır



Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bizimlə söhbətində rayonun uğurlu sosial-iqtisadi həyatından ətraflı söhbət açdı, sözügedən məsələyə münasibətində dedi:

Bilirsiniz, uşaqlara qayğı bizim bugünkü xoşbəxtliyimiz, sevincimiz olduğu kimi, daha firavan sabahımız üçün də etibarlı dayaq, möhkəm bünövrədir. Axı, uşaqlar torpağımızın canlı çiçəkləridir, bu çiçəklərə qayğı, nəvaziş hər birimizin müqəddəs vəzifəsidir. O, heç vaxt solmamalı, daha ətirli ol-

Söhbətimizin davamı isə icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova ilə oldu. Vəfa xanım bildirdi ki, rayonda 42 məktəbəqədər tərbiyə müəssisəsi var və onlar 2676 uşağı əhatə edir. Rayon mərkəzində 14, Əliabad qəsəbəsində 3, ayrı-ayrı kəndlərdə isə 25 məktəbəqədər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Onların təlim-tərbiyəsi 388 nəfər pedaqoji işçiyə həvalə olunmuşdur. Rayon üzrə olan 126 qrupdan 3-də təlim rus dilində aparılır. Uşaq bağçalarının da hamısı bir-birindən yaraşıqlı, səliqəsahmanlı, uşaqlıq dünyasının məhəbbətinə, sevgisinə, doğmalığına bələnib. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib istifadəyə verilən "Tumurcuq" və "Qızılgül" uşaq tərbiyə müəssisəsinə baş çəkməyimizi məsləhət gördülər. Onların ikisinin də açılışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev edib. Zaqatalalılar bu bağçalardan söhbət düşəndə deyirlər ki,

Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə tikilib istifadəyə verilən bağçaya Tumurcuq adı ona görə qoyulubdur ki, çox keçməyəcək, balaca fidanlar Heydər Əliyev Fondunun dəstəyi ilə daha belə bir gözəl hədiyyəyə qovuşacaqlar. Ölkə başçısının Zaqatalaya səkkizinci səfəri zamanı uşaq bağçasıkörpələr evi qapılarını balaca fidanların üzünə açdı. Adını da təbii ki, Zaqatala güllər diyarı kimi tanındığına görə "Qızılgül" qoydular. Beləliklə, tumurcuq açılıb "Qızılgül" oldu. Daha ətirli, daha zövq oxşayan formada, 2 il öncə yeni dərs ili ərəfəsində Südabə Aslanovanın rəhbərlik etdiyi "Tumurcuq" uşaq tərbiyə müəssisəsinə getmişdik. O vaxt bağçaya "əlvida" deyib məktəbə getməyə hazırlaşan uşaqların bu gün xoş soraqlarından iftixarla söhbət açan Südabə müəllimə xatırlatdı ki. ötən illərin hər biri kollektiv üçün uğurlu olub. Az vaxtda valideynlərin də, rayon rəhbərliyinin də etibarını, etimadını qazanıblar. Birlikdə, qısa da olsa, balaca fidanların səhər məşğə-

lələrinə, günortaya hazırlanan

yeməklərin bişirildiyi mətbəxə

baş çəkdik. Hər yerdə səliqə-

sahman, təmizliklə rastlaşdıq.

Məşğələ otaqları daha maraqlı

dünyanı xatırladırdı. Tərbiyəçi

müəlliməyə diqqətlə qulaq

asan uşaqlar, bəzən ona ma-

raqlı suallarla müraciət də edir-

dilər. Tərbiyəçi müəllimələrdən

Ülviyyə Rəsulovanın, Alagöz

Əmirlinin, dayələrin işi kollekti-

vin işgüzarlığına, müdir Südabə

Aslanovanın uşaq müəssisəsi-

nə məqsədyönlü rəhbərliyini

diktə edirdi. Uşaqların təlimi



üçün hər cür imkan və şəraiti olan uşaq bağçasında ərzaqla təminat da öz qaydasındaydı. -Həmişə belədir, -deyə Südabə müəllimə görüb şahidi olduqlarımıza dəstək olaraq əlavə etdi.

Cəmi iki il keçdikdən sonra "Tumurcuq" açılıb "Qızılgül" ol-"Qızılgül", Zaqatala şəhərinin Simal-Qərb massivi adlanan zonasında ünvan tapıb. Görkəmi, həyətindəki səliqəsahmanı və bir də ətrafa yayılan şən uşaq qəhqəhələri balaca fidanların yüksək qayğı ilə əhatə olunduqlarından xəbər verirdi. Bu müəssisəyə ali təhsilli ixtisaslı mütəxəssis Şəfa Əmirxanova rəhbərlik edir. Genc olsa da, uşaq terbiye müəssisələrinin işi barədə kifayət gədər təcrübəsi var. Ali məktəbi qurtarıb rayona gələndən sonra Aşağı Tala kəndindəki, şəhərdəki 13 saylı bağçada çalışıb. Ötən ildən isə bu müəssisəyə rəhbərliyi ona həvalə ediblər. Doxsan yerlik müəssisədə 5 qrup fəaliyyət göstərir, onların ikisində körpələr, üçündə isə yuxarı yaş qrupunda olan uşaqlardır. Bağçanın özü kimi orada çalışanların da hamısı gənclik həyatını yaşayan kadrlardır. Tək əlli yaşlı Dilbər Mollayevadan başqa, - O da gənclərimizdən heç də geri qalmır. Gənclərdən Samirə, Elmi-Ülkər və başqaları söhbət düşəndə deyirlər ki, gərək biz də özümüzü uşaqlara Dilbər xanım kimi sevdirək. Müəssisənin rəhbəri söhbətində onu da vurğuladı ki, valideynlərlə görüşlərinin hamısında tərbiyəçilərin, dayələrin işindən ancaq razılıq eşidilir. Bayaqdan kənarda dayanıb söhbətimizi dinləyən bir nəfər - Şəfa müəllimə hələ təvazökarlıq edib yaxşı işlərinin hamısını demir, — deyə dillənir. Əlavə edib - səhərdən axsama kimi bura biz anaların etibar yeridir - dedi. Bizimlə söhbətə qoşulan bu qadının bağçanın fidanlarından biri olan Nübarın anası Minayə xanım olduğunu dedilər. Uşaq bağçası-körpələr evindəki valideynlərin rəy və təklifləri kitabına nəzər salanda bu cür razılıqların onlarca olduğunu gördük.

Sözügedən uşaq tərbiyə

müəssisəsində uşaqların musi-

qi, idman zalları, kompüter otaqları da var. Hamısından da yerli-yerində istifadə olunur. Məşğələ saatlarında elektron lövhələrdən, proyektorlardan istifadə olunur. Buradakı tibb otağında uşaqların sağlamlıqları yoxlanılır, lazım gələndə validevnlərə dərhal məlumat çatdırılır. Bağçanın tibb bacısı burada istifadə olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarəti unutmur. Bağçanın dəhlizindəki lövhələrə baxarkən otaqların birindən eşitdiyimiz zümzümə diqqətimizi çəkdi. - Dayə Həcər xanımdır, - deyə bələdçimiz olan müdir Səfa Əmirxanova aydınlıq verdi. Dedi ki, o körpələrə yemək verər-

kən belə zümzümə etməyi xoş-

layır və artıq bu adətinə körpə-

lər evinin kollektivi öyrəşib.

Heydər Əliyev Fondunun dəs-

təyi ilə fəaliyyətə başlayan mü-

əssisənin yüksək işgüzarlıq,

qayğıkeşlik sorağını nəinki Za-

qatalaya, bütün ölkəyə yaymaq

üçün kollektivin bütün üzvləri

əllərindən gələni əsirgəmirlər. Rasim AMANOV, "Respublika".

Kənd sakinləri ilə görüş





İmişli rayonunda İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin növbəti səyyar qəbulu keçirildi. Əliqulular R.Məmmədov adına kənd tam orta məktəbdə baş tutan qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Qeyd edək ki, Əliqulular kəndində 493 təsərrüfatda 2499 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, poçt, uşaq bağçası, sudan istifadə birliyi və baytarlıq məntəqəsi fəaliyyət göstərir. Görüşdə Əliqulular kənd icra nümayəndəsi Məhəmməd Babayev çıxış edərək kənddə görülmüş işlərdən danışaraq bildirdi ki, kəndin 2455 hekdar torpaq sahəsi var, onun 1521 hektarı pay torpaqları 176 hektarı həyətyanı sahələrə verilib. Bundan əlavə, kənd bələdiyyəsinə 280 hektar torpaq ayrılıb ki, onun 62 hektarı əkin üçün nəzərdə tutulub, 218 hektarı kənd sakinləri mal-qarasına örüş kimi istifadə olunur. 2018-ci il üçün kənddə 138 hektar pambıq,

270 hektar taxıl, 210 hektar arpa və digər bostan tərəvəz bitkiləri əkilmişdir ki, bu da kənd sakinlərinin ümumi yaşayışına müsbət təsir aöstərir.

M.Babayev kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışı zamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüsüb. onların problemləri ilə maraqlanmaqdır. Çıxışı zamanı rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, İmişli rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkişaf etməsindən, ölkə başçısı cənab İlham

Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda nəyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istigametinde aparılan isler bundan sonra da davam edəcəkdir. Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd sakinləri tərəfindən galdırılan məsələlər barədə aidivvəti üzrə müvafiq tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər

Ərəstun ABDULOV. "Respublika".

SAMUXUN QIŞ QAYĞILARI



Samuxda əhaliyə göstərilən sosial xidmətlərin yüksək səviyyədə olması prioritet məsələlərdəndir. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonun xidmət sahələrinin rəhbərləri ilə birgə tərtib olunmuş qrafik əsasında kəndlərdə keçirdiyi səyyar görüşlərdə çoxlu sayda vətəndaşı dinləyir, onların sosial problemləri və həvat tərzi ilə yaxından tanış olur, hansı problemlər olursa yerindəcə müvafiq qurumların köməyi ilə həll edilir. Şəhərdə, qəsəbələrdə yenidən yüksək zövqlə qurulmuş geniş parklar, xivabanlar sakinlərin asudə vaxtlarında istirahətinə, körpələrin əyləncələrinə böyük önəm verir. Hər verdə səligə-sahman, hətta qışın oğlan çağında yaşıllıq arasında boylanan gülçiçəklər xüsusi gözəllik verir, ürəkləri riqqətə gətirir. Ümumiyyətlə Samuxda ilin bütün fəsilləri gözəl və mənalıdır, füsunkardır. Çünki dincəlməyə, gəzbaxmağa, getməyə mənzərəli yerlər təşkil olun-

muşdur. Onu xüsusilə qeyd etmək lazımdır ki, bu mövcud şəraitin saxlanmasında Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birlivinin əməvi, sözün əsl mənasında əvəzedilməzdir. Belə ki, ümumən Rayon Mənzil

lat Birliyi - əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər qəli saxlavırlar. görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində rayon icra hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə kommunal təyinatlı

obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələrin istismarı və təmiri ilə bağlı digər funksiyaları həyata keçirir. Bu funksiyaları rayon istehsalat birliyi, sözün əsl mənasında yetərincə həyata keçirir. Demək olar ki, şəhərin bütün küçələrində təmir işləri görülmüş, sakinlərin rahatlığı üçün bütün mövcud şərait yaradılmışdır. Heydər Əliyev parkı yenidən

qurulmuş, yaraşıqlı işıqlandırıcılar, yüksək zövqlə hazırlanmış oturacaqlar, füsunkar gözəlliyə malik fəvvarələr quraşdırılmış, xaricdən gəlmiş nadir ağaclar əkilmişdir. Ümumiyyətlə təməli qoyulan kiçik bulağın belə zövqlə, milli üslubda, ornamentli inşasına nail olunmuşdur. Qış mövsümü olmasına baxmayaraq, park həmişə sakinlərlə dolu olur, gözəl zövqlə düzəldilmiş, üstüörtülü söhbət yerlərində ağsaqqallar nərd və şahmat oynayır, keçmiş xatirələri yadlarına salırlar. Rayon ağsaqqalı Gəray Bayramovla rastlaşdıq. Nurani, xoşsifət, gülərüz kişi yaradılan bu şəraitə, səliqə-sahmana, sabitliyə görə ölkə başçısına, rayon rəhbərinə və bura qulluq edən təsərrüfat işçilərinə dərin minnətdarlığını ifadə etdi. Doğrudan da, hiss olunur ki, Birliyin işçiləri parkı daimi nəzarətdə və təmiz-səli-

Bu çətin və şərəfli vəzifəni layiqincə həyata keçirən Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevlə payız-qış aylarında həmişəki kimi təbiətin şıltaqlığı, güclü küləyin təsirindən dağılmış kol-kosların, qırılmış ağac budaqlarının, sarı payız xəzanların tez bir zamanda əmizlənməsi üçün görülən gızğın iş şəraitində görüşdük. O bildirdi ki, Samux rayonunda İstehsalat Birliyi qış mövsümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, gücləndirilmiş iş rejiminə keçmişdir. Həm xidmət maşınları, həm də işçi personalı üçün növbətçilik grafiki hazırlanmışdır ki, buna çox ciddi riayət olu-

Mövsümlə əlaqədar birlik tərəfindən mövcud yaşayış binalarının istilik xətlərində cari təmir işləri aparılmışdır. Qeyri-sabit hava şəraitini nəzərə alaraq park və yol kənarlarındakı işıq dirəklərində cari təmir-bərkitmə işləri aparılmış, qarlı və buzlu hava şəraiti üçün lazımi qədər duz və gum ehtiyatı yaradılmış, birlivin istifadəsində olan masın və mexnizmlər təmir edilərək, tam hazır vəziyyətə gətirilmişdir. Qabaqlayıcı tədbirlər timsalında mexanizmlərin təhlükəsiz hərəkətlərinin təmin olunması ücün bütün mövcud imkanlardan istifadə olunur.

Evni zamanda sel sularının qarşısını almaq üçün mühafizə kanalları və ötürücülər lillərdən

təmizlənib hazır vəziyyətdədir. Birlik məişət tullantılarının vaxtında və səmərəli təmizlənməsi qrafikini qış rejiminə uyğun olaraq həyata keçirir. Belə ki, hər gün dislokasiyaya uyğun olaraq, məişət tullantıları operativ surətdə müəyyən edimiş bəzi ərazilər əl ilə, bəzi küçələr isə mövcud texnikanın köməyi ilə süpürülərək təmizlənir. Vaxtaşırı mərkəzi küçə və prospektlər mövcud avtomaşınlarla yuyulur. Qış mövsümünü nəzərə alaraq zibil qutularının sayı artırılmış, əhalinin rahatlığı məqsədilə tullantıların qəbulu üçün xüsusi olaraq əlavə yerlər yaradılmışdır. Mövcud Tədbirlər Planına əsasən, şəhər işıqlandırma sistemininin fasiləsiz işini təmin etmək üçün müvafiq tədbirlər görülmüs, davanıqlılığı təmin olunmuşdur. Ümumiyyətlə qış mövsümünün stabil isini təmin etmək ücün bütün gabaglavici tədbirlər görülmüsdür. Birliyin rəisi sonda onu da bildirdi ki, bu mövcud işlərin görülməsi və qarşıya çıxan hər bir problemin operativ həll olunması rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin sərəncamı ilə yaradılmış qərargahın nəzarətindədir. Belə ki, hər həftənin birinci günləri rayon rəhbərinin yanında operativ qərargahın müşavirəsində idarə və təşkilatların rəhbərləri sahələrinin durumu, təmizliyi, gündəlik həyata keçirdikləri işlər haqqında məlumat verir, yeni tapşırıq və tövsiyələr alır, növbəti müsavirədə icrası dinlənilir. Hər gün Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tahir Qarayevin yanında xidmət rəhbərlərinin operativ müşavirəsi keçirilir, bütün xidmətlərdə olan vəziyyət bir daha müzakirə olunaraq qarşıya çıxan problemlər tez bir zamanda öz həllini tapır. Zabit XƏLİLOV,

"Respublika".

Xaçmaz xurması - can dərmanı

sattalisi, neyvasi, tindidi ilə tanınan bu rayonun şipşirin, can dərmanı olan xurması da var. Respublikamıza çoxlu valyuta gətirən bu qiymətli meyvənin Xaçmazda da istehsalı ildən-ilə artır. Əvvəlki illərdən fərqli olaraq bu il bağlarda xurma məhsulu boldur. Özəl təsərrüfatlarda, şəxsi həyətyanı sahələrdə xurma ağaclarının başı barın ağırlığından az qala yerə dəysin. Hazırda bağbanlar yetişmiş xurma meyvəsinin yığımı ilə məşğuldurlar.

Rayon Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsinin müdiri Altay Hacıəliyevin verdiyi məlumata əsasən, rayonda 1168 hektar, o cümlədən 1047 hektar

bar verən xurma bağı vardır. Nərəcan, Carxı, Yergüc, Qımıl, Aşağı Zeyid inzibati ərazi vahidlərinə daxil olan kəndlərdə xurma bağları daha çoxdur. Meyvəçilər ötən il bağlardan 75 sentner məhsul götürdükləri halda, bu il bu rəqəm 100 sentnerə yaxın olacaqdır. Bağlardan təxminən 10 min tona qədər xurma göz-

Bol suyu, günəşi, saf havası olan Xaç- lənilir. İndiyədək bağlardan 5438 ton ban Həmdulla kişi deyir ki, xurma yetişmaz torpağında bir-birindən gözəl, dadlı, xurma yığılmışdır. İxracyönümlü bu dirməklə lap sovxoz dövründən məşğuləzzətli meyvələr yetişir. Daha çox gilası, meyvə əsasən Rusiya bazarlarına gön- lam. Ailəmə məxsus pay torpağının bir



dərilir. Hazırda əlverişli hava şəraitindən istifadə edən meyvəçilər yığımı sürətlə

aparırlar Mürşüdoba kəndində Həmdulla Ağasiyevin ailə təsərrüfatındayıq. Burada qızğın iş gedir. Bağban ailəsi ilboyu yetişdirdiyi meyvənin itkisiz və keyfiyyətlə yığılmasına çalışır. Qocaman bağ-

hektarı xurma bağlarıdır. Utən ilə nisbətən məhsuldarlıq bu il daha yüksəkdir. Bağlardan 3 tona yaxın məhsul gözləyirəm. Xurmanı müştərilərə elə bağdan satıram. Meyvəni alanlar Rusiya bazarlarına göndərirlər. Bir həftə ərzində yığımı başa çatdıracağıq. Ölkəmizə valyuta gətirən bu meyvənin istehsalını daha da artırmaq

fikrindəyəm. Mürsəli qışlaq kəndində kiçik sahibkar Əli Quliyev 2 hektara yaxın xurma bağına qulluq göstərir. Deyir ki, suvarmanı, dərmanlamanı vaxtında görmüşük. Ağaclara kifayət qədər gübrə vermişik. Odur ki, bu il yaxşı meyvəmiz var. Rusiya bazarları-

na 3 tondan çox xurma göndərmək fikrindəvəm. Havaların əlverisli kecməsi bizə meyvəni itkisiz yığmağa imkan ve-

Rayonda xurma yığımı sürətlə davam

Ziyafəddin BAYRAMOV, "Respublika".

Yeni kurort kompleksi istifadəyə veriləcək

Aralıq dənizi sahilində ən gözəl yerlərindən birində Monteneqroda yerləşən dənizkənarı kurort Portonovinin 2019-cu ildə açılış mərasimi keçiriləcək. 2019-cu



ilin əvvəllərində istifadəyə verilməsi ilə bağlı təqdimat tədbirində çıxış edən müşahidə şurasının sədri Ahmet Erentok qeyd etdi ki, "Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzi, təbiətə yaxın, stresdən uzaq və təhlükəsiz yerlərdə işləmək və yaşamaq üçün yerlər axtarırlar.

Monteneqro bu xüsusiyyətlərə görə olduqca əlverişli məkandır. Dünyanın müxtəlif nöqtələrindən Montenegroya uçuş sayının getdikcə artması, eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti, şübhəsiz ki, bu da digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır, -deyə Portonovi kurortu layihəsini həyata keçirən "Azmont Investments" şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirdi.

"Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksi Aralıq dənizi bölgəsində ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə çevrildiyini deyən Ahmet Erentok, qeyri-adi gözəlliyi və müstəsna həyat tərzi ilə seçilən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizavnları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edək. Bu bənzərsiz imkanın dünya vətəndaşlarının istirahəti üçün nəzərdə tutulduğunu diqqətə çatdırdı. İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro, möhtəşəm təbiəti, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. Bu ölkə onilliklər boyunca



ezackar sahili, meşələrlə örtülü dağ yamacları, Aralıq dənizi körfəzləri, sahilboyu çimərlikləri ilə Avropanın gizli incisi olaraq qalmışdır ki, bu da ona inkişaf etmiş dünya ölkələrində nadir rast gəlinən bir məkandır".

Sonra söhbətinə davam edən Ahmet Erentok onu da vurğuladı ki, ərsəyə gətirdiyimiz bu istirahət kompleksi üçün ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqının daima minnətdarıq. Hər kəsi bu gözəl məkanda istirahət etməyə dəvət edirik.

Məhəmməd VƏLİYEV, "Respublika".

Cari ilin 10 ayında ölkəmizə gələn turistlərin sayı 6 faiz artmışdır

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz cox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndasları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9,0 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi isə oktyabr ayında ölkəyə gəlmiş-

Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar- oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2.0 dəfə. Qətər vətəndaslarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artmışdır. İrandan gələnlərin sayında 33,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndasları olmusdur.

2018-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891,0 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslərin 56,5 faizi dəmir yolu və avtomobil, 42,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4014,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1,0 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalmışdır.

Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

> Ramiz YUSİFLİ, "Respublika".

AQRAR SAHƏDƏ YENİ İXTİSAS ÜZRƏ KADR HAZIRLIĞI

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra yeni ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığına başlanılıb.

Bu tədris ilindən ADAU-da "Bitki mühafizəsi" ixtisası üzrə başlamış kadr hazırlığına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra addımlar atıb.

Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəgabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində "Bitki mühafizəsi" ixtisası üzrə tədris kurikulumu hazırlanıb. Layihənin cəlb etdiyi yerli və beynəlxalq ekspertlərin birgə fəaliyyəti nəticəsində müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış kurikulumlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bununla yanaşı ixtisas üzrə bakalavr pilləsi ilə yanaşı, magistr və doktorluq dərəcələri üçün də kurikulumların hazırlanması nəzərdə tutulub

Məlumat üçün bildiririk ki, "Bitki mühafizəsi" ixtisası üzrə sovet dövründə və müstəqilliyimizin ilk illərində universitetdə kadr hazırlığı həyata keçirilməsinə baxmayaraq 20 ilə yaxındır ki, bu sahə üzrə kadr hazırlığı həyata keçirilmirdi. 2018/2019cu tədris ilindən isə bərpa olunan bu ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə 30 nəfər tələbə qəbul olunub.

Nəriman CAVADOV, "Respublika".

mışdır.

"Bakı Metropoliteni" QSC-nin

Tender Komissiyası.

A.M.Şərifzadə adına **Mədəniyyət Mərkəzinin fəaliyyəti**

mış A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi özünəməxsus fəaliyyəti ilə hər zaman diqqət mərkəzindədir. Belə ki, Mədəniyyət Mərkəzinin nəzdində bir sıra kurslar və dərnəklər fəaliyyət göstərir. "İlkin tibbi yardım", "Rəqs", "Şahmat", "Biçmə-tikmə", "Rəssamlıq", "Fortepiano", "Bədii gimnastika" "Kompüter" və s. kimi kurslar, dərnəklərdə şagird və tələbələr öz asudə vaxtlarını dəyərləndirərək keçirilən dərslərin sirlərinə dərindən yiyələnirlər.

Mədəniyyət Mərkəzi, eyni zamanda tədbirlər də təşkil edir, ələlxüsus dövlət əhəmiyyətli günlərdə, xarici ölkələrdə keçirilən festivallarda da fəal iştirak edir. 2017-ci ildə Kocaelində keçirilən "23 Nisan Çocuk bayramı"nda A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin "Şəms" rəqs kollektivi maraqlı rəqs nömrələri ilə çıxış etmiş, gözəl və maraqlı çıxışlarına görə fəxri fərmanlarla təltif olunmuşlar.

Tədbirlərdə respublikanın Xalq artistləri Aftandil İsrafilo-



vun, Şəfiqə Eyvazovanın, Zaur Rzayevin, Nazpəri Dostəliyevanın, Simarə İmanovanın, Əməkdar artistlər, aktyor Ramiz Məmmədovun, Mətanət İsgəndərlinin, Azad Şükürovun və A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin "Xudafərin" instrumental xalq kollektivinin (kollektivin rəhbəri Allahverdi Nəcəfov), "Nur" muğam üçlüyünün rəhbəri Tuqay İsmayılovun çıxışları tədbir iştirakçıları tərəfindən bö-

yük rəğbətlə qarşılanmışdır. Cari ildə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Şərqin ilk demokratik respublikası" adlı tədbir keçirilmişdir. Tədbirdə "Şəms"

rəgs kollektivinin, "Fortepiano" kursunun şagirdlərinin, "Poeziya" dərnəyi üzvlərinin çıxışları tamaşaçılar tərəfindən çox bəyənilmişdir.

A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi 1 oktyabr - 6 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən keçirilmiş mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəklərinin müsabiqəsində göstərdiyi təşəbbüskarlığına və dəstəyə görə diplomlarla təltif olunmuşdur.

Zabit CAVADOV, "Respublika".

DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2018-ci il noyabrın 19-da "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilmiş, hər iki İran vətəndaşı daxili orqan-

larında ümumilikdə 380 gram heroin aşkar olunduğuna görə saxlanılmışlar.

2018-ci il noyabrın 20-də həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd "Metadon" psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülmüşdür. Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BİLDİRİŞ

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi "Dəftərxana və Təsərrüfat malları"nın satınalınması üçün kotirovka sorğusu elan edir.

Təkliflər 27 noyabr 2018-ci il saat 17:00-dək qəbul olunur.

Tələb olunan mallar haqqında məlumatları və tələbləri əlaqələndirici şəxsə müraciət etməklə əldə etmək olar.

Əlaqələndirici şəxs: Alıyev Ramil Telefon: 498-08-44 (daxili: 245) **Mob.**: 077-598-44-30

E-mail: aliyevramil24@gmail.com Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 80 (Hökumət Evi)

BİLDİRİŞ

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 10 avqust 2018-ci il tarixli elana əsasən 26 sentyabr 2018-ci il tarixdə Lot 1 "Xudat şəhəri ərazisində yerləşən N saylı hərbi hissənin əsaslı tikintisi işləri"nin satınalınması üzrə keçirilmiş açıq tenderin nəticələrini qiymətləndirmiş və "QARA QAYA" MMC-nin tender təklifi aksept edilmişdir. Nəticədə adıçəkilən şirkətlə satınalma müqaviləsi bağlanmışdır.

> Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası.

KOTIROVKA SORĞUSU

BİLDİRİŞ

liteni" QSC-nin Bənövşəyi xətti üzrə şərti adı "B03"

stansiyası üçün 3 ədəd və "Elmlər Akademiyası" stan-

siyası üçün 1 ədəd sərnişin liftinin alınması, quraşdı-

rılması, sazlanması və işə buraxılması işləri"nin 06 no-

yabr 2018-ci il tarixdə keçirilmiş açıq tender" üsulu ilə

satınalınmasına dair müsabigədə "VERTİ" MMC galib

elan olunmuşdur. Qalib gəlmiş təşkilatla 22.11.2018-

ci il tarixdə ƏDV daxil 268912.32 (iki yüz altmış sək-

kiz min doqquz yüz on iki manat, 12 qəpik) manat

məbləğində müvafiq satınalma müqaviləsi imzalan-

"Bakı Metropoliteni" QSC tərəfindən "Bakı Metropo-

Azərbaycan Tibb Universiteti "Dövlət Satınalamaları haqqında" Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq "Qəzet və jurnallara abunə" maddəsi üzrə kotirovka sorğusu ke-

Satınalmada iştirak etmək istəyənlər 30.11.2018ci il saat 15.00-dək Azərbaycan Tibb Universitetinin tender komissiyasına müraciət edə bilərlər .

Təkliflər 04.12.2018-ci il saat 11.00-da Azərbaycan Tibb Universitetinin inzibati binasında açılacaq-

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin

açılışında iştirak edə bilərlər.

Ünvan: Bakı şəhəri, Ənvər Qasımzadə 14

Əlaqə telefonu: 597-42-60

Əlaqələndirici şəxs: Əhmədov Tağı Rəşid oğlu.

BİLDİRİŞ

"Respublika" qəzetinin 09 oktyabr 2018-ci il tarixli №

225 (6258) saylı, 20 oktyabr 2018-ci il tarixli № 235

(6268) saylı və 13 noyabr 2018-ci il tarixli № 253 (6286)

saylı buraxılış larında, "yaxma, yapışdırıcının, kafel və

metlağın" satınalınmasına dair açıq tender haqqında elan-

larında dərc olunmuş tenderin predmeti "yaxma, yapışdı-

rıcının, kafel və metlağın və s. daş üzlüklərin satınalınma-

BİLDİRİŞ

sində dərc edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyə-

tinin Ucar rayonunda Pambıq Yağı İstehsalı Zavodu

üçün 31 adda mal-material və ləvazimatların satınalın-

ması məqsədi ilə keçirilən kotirovka sorğusu üçün bağ-

lı zərflərin qəbulu 29.11.2018-ci il tarixə qədər uzadıl-

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyində 21 noyabr 2018-ci il tarixdə kotirov-

ka sorğusu metodu ilə keçirilmiş Nazirliyin Aparatının ba-

"Respublika" qəzetinin 20.11.2018-ci il tarixli nömrə-

Tender Komissiyası.

"BAKI METROPOLİTENİ" QSC

TENDER KOMİSSİYASI.

Azərbaycan Respublikasının Mənzil İnsaatı Dövlət Agentlivinin tabelivində

"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir: Lot-1 - 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtə-

bəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış bina-Lot-2 - 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtə-

bəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi: Lot-3 - 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu vaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi;

Lot-4 - 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi: Lot-5 - 21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mər-

təbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi: Lot-6 - 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mər-

təbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi: Lot-7 - Ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini im-

zalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı dakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları. Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas

şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib geydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 594-54-01 daxili 238) ala bilərlər. VÖFN: 1701953921

"Kapital Bank" ASC-nin Mərkəzi filialı Filialın kodu: 200026 VÖEN: 9900003611

SWIFT kod: AİİBAZ2X M/h AZ37NABZ01350100000000001944

"MİDA" MMC Hesab: AZ18AİİB38030019440029636102 Lot-1 - 900 manat;

Lot-2 - 900 manat Lot-3 - 900 manat;

Lot-4 - 900 manat: Lot-5 - 900 manat Lot-6 - 900 manat

sələrinin satınalınması

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak et mək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə; İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır); 4. Tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın güvvə-

də olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır); 5. İddiaçı haggında tələb olunan sənədlər. Bu sənədlərə

aşağıdakılar daxildir: İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - İddiaçı inşa etdiyi analoji tikililər barədə istismara qəbul

Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təq-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin ol-

maması haqqında müvafiq vergi və sosial müdafiə orqanından İddiacının son 1 (bir) ildəki fəalivvəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; · İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında

bank arayışı; lumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd

lərdə və formalarda təqdim olunmalıdır); - Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2018-ci il 13 dekabr tarixinə kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və va ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş ikiqat bağlama zərfdə) 2018-ci il 20 dekabr saat 17.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstə rilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri gaytarılacaqdır. Tender təklifi zərfləri 2018-ci il 21 dekabr tarixində saat 15.00-da "MİDA" MMC-də açılacaqdır

Tender Komissivası.

Salyan Suvarma Sistemləri Idarəsi 2019-cu ildə əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satınalınması üçün

ACIQ TENDER ELAN EDİR

Lot-1. Təmir-tikinti işləri üçün tikinti materiallarının satı-

Lot-2. Mexanizmlərin ehtiyat hissələrinin alınması Lot-3. Nasos və mexaniki avadanlıqların təmiri üçün eh-

tiyat hissələrinin satınalınması Lot-4. Elektrik avadanlıqların təmiri üçün ehtiyat hissə-

lərinin satınalınması Lot-5. Elektrik mühərriklərinin əsaslı təmiri

Lot-6. Suvarma kanallarının lildən təmizlənməsi Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun

olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə si, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərnda tartih olunmus asas sa şəhəri, Nizami küçəsi-4 ünvanından (əlaqələndirici səxs: Əliyev Əliyar Əli oğlu telefon: 0-50-319-81-60) ala bilərlər.

İştirak haqqı: hər lot üçün 60 manat.

Təşkilat: (YXO Salyan) Salyan SSİ XHK № 140090 Hesab: AZ 12 AİİB32051029444300201143

VÖEN: 7000035491 Bank: "Kapitalbank"ın Salyan filialı Kodu: 200435

VÖEN: 9900003611

M/H: AZ37 NABZ01350100000000001944 SWIFT BIK AIIBAZ 2X İştirak haqqı heç bir halda geri gaytarılmır

İddiacılar tenderdə istirak etmək ücün asağıdakı sənəd ri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət; -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sə-

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır):

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə ol-

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi organından aravıs: -iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qey-

diyyatdan keçdiyi ölkə və rekvizitləri: iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları, müvafiq işlər üzrə mənşə və uyğunluq serti-

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbay can dilinə tərcümə olunmalıdır).

nuna uyğun keçiriləcəkdir.

Tender proseduru "Dövlət :

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstəri lən sənədləri (tender təklifi və bank zəmanəti və iş qrafiki istisna olmaqla) 24 dekabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi is grafiki və bank zəmanətlərini isə möhürlənmis ikiqat zərfdə 09 yanvar 2019-cu il saat 17:00-a qədər Salyan Suvarma Sistemləri İdarəsinin Tender Komissiyasına (ünvan: Salyan şəhəri, Nizami küçəsi-4) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 10 yanvar 2019-cu il tarixdə, saat 11:00-da Salyan Suvarma Sistemləri İdarəsində açılacaq

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər

Tender Komissiyası

lansında olan nəqliyyat vasitələrinin cari ildə hissələrin yenisi ilə əvəz olunmasına və ya təmiri, sürtkü materialları-

sı" kimi oxunsun.

mışdır.

nın dəyişdirilməsi xidmətlərinin satınalınması ilə əlaqədar satınalma müsabiqəsinin qalibi "My Avto" MMC olmuşdur. "İlin dörd fəsli" MMC-yə məxsus Bakı şəhəri, Yasamal ravonu. H.Zərdabi pr., ev 72 ünvanda Cəfərova Nailə Kazım

qızının adına olan 4 otaqlı 11 saylı mənzilə Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Koperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş 028273 saylı order itdiyi üçün etibarsız sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı

ərazi idarəsi tərəfindən Lənkəran rayonunun Şürük kəndində yerləşən və Nurullayev Sərxan Qəhrəman oğluna məxsus fərdi yaşayış evinə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX; N 0205340; reyestr N 802013018517-10301; qeydiyyat N 2213005117; qeydiyyat tarixi: 3 avqust 2013-cü il) və 7 inventar nömrəli texniki pasport (tərtib edilmə tarixi: 2 avqust 2013-cü il) itdiyi üçün etibarsız sayılır.

İsmayılov İlqar Mağal oğlunun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Çıxarış itdiyi üçün etibarsız sayılır (ünvan: Bakı şəhəri, Pirallahı r-nu, 40-cı məhəllə, ev-2, mənzil-69).

Siyəzən şəhər sakini İsmayılova Bəsti İmanqulu qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN: 180 F, kod: 30501004) itdiyi üçün etibarsız

Həsənova Könül Ədalət qızının adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Çıxarış itdiyi üçün etibarsız sayılır (ünvan: Bakı şəhəri, Xətai r-nu, Xudu Məmmədov-20, korpus 1b, mənzil-82)

İsayev Mirqasım Həbib oğlunun Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 89/93 saylı yaşayış evinə Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi MH seriyalı 188556 nömrəli qeydiyyat vəsiqəsinin əsli itdiyi üçün etibarsız sayı-

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi 2019-cu ildə əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satınalınması üçün

ACIQ TENDER ELAN EDIR

Lot-1. Təmir işləri üçün tikinti materiallarının satınalın-Lot-2. Nasos və mexaniki avadanlıqları üçün ehtiyat his-

Lot-3 Mexanizmlərin ehtiyat hissələrinin satınalınması Lot-4. Elektrik avadanlıqlarının ehtiyat hissələrinin satı-

Lot-5. Elektrik mühərriklərinin əsaslı təmirinin satınalın Tender istirakcılarına təklif edilir ki. "Dövlət satınalmaları haggında" Azərbaycan Respublikası Qanununa uyğun ola-

raq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi,

maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi

texniki, maliyyə imkanlarına malik olmalıdırlar Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iş tirak haggını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Salyan rayonu, Aşağı Kür kəndi ünvanından (əlaqələndirici şəxs: Məhərrəmov Adil Şirnalı oğlu telefon: 0-50-333-79-27) ala bilər-

İştirak haqqı: hər lot üçün 60 manat.

Təskilat: (YXO Salvan)

VÖEN: 9900003611

i təqdim etməlidirlər:

Aşağı Muğan MSİİ XHK №140089 Hesab: AZ 12 AİİB32051029444300201143 VÖEN: 7000035491 Bank: "Kapitalbank"ın Salyan filialı Kodu: 200435

M/H:AZNABZ 01350100000000001944 SWIFT BIK AIIBAZ 2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədlə

-tenderdə istirak etmək ücün vazılı müraciət:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənə--tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır); -tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənislərə dair verinə vetirilməsi vaxtı kecmis öhdəliklərin olmaması haqqında müvafiq vergi organından arayış;

(zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə ol-

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; -iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank

-iddiacının tam adı. hüquqi statusu, nizamnaməsi, qev-

diyyatdan keçdiyi ölkə və rekvizitləri; -iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları, müvafiq işlər üzrə mənşə və uyğunluq sertifi-Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti)

tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbay can dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiacılar tenderdə istirak etmək ücün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti və iş grafiki istisna olmaqla) 24 dekabr 2018-ci il saat 17:00-a qədər, tender təkzərfdə 09 yanvar 2019-cu il saat 17:00-a qədər Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin Tender Komissi yasına (ünvan: Salyan rayonu, Aşağı Kür kəndi) təqdim et-

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılma dan geri qaytarılacaqdır İddiaçıların təklifləri 10 yanvar 2019-cu il tarixdə, saat 16:00-da Asağı Muğan Meliorativ Sistemlərinin İstismarı İda-

rəsində açılacaqdır İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər Tender Komissiyası.

Katiblik

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi 2019-cu ildə əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR Lot-1. Təmir-tikinti işləri üçün tikinti materiallarının

Lot-2. Mexanizmlərin ehtiyat hissələrinin alınması. Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, ikiqat bağlamada yazılı surətdə təq-

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mügavilənin vaxtında verinə vetirilməsi, analoii islərdə təcrübəsi, malivvə vəzivvəti.

Müqaviləni verinə vetirmək üçün tender istirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Salyan rayonu, Bəydili kəndi ünvanından (əlaqələndirici

şəxs: Rzayev Qurban Firdovsi oğlu, telefon: 0-50-332-İştirak haqqı: hər lot üçün 120 manat. Təşkilat: (YXO Salyan)

Baş Mil-Muğan Kollektorlar İstismarı İdarəsi XHK №140088 Hesab: AZ 12 AİİB32051029444300201143

VÖEN: 7000035491 Bank: "Kapitalbank"ın Salyan filialı Kodu: 200435 VÖEN: 9900003611

M/H: AZNABZ01350100000000001944

SWIFT BIK AİİBAZ 2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sə nədləri təadim etməlidirlər:

-tenderdə istirak etmək ücün vazılı müraciət -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sə-

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü güvvədə olmalıdır).

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təmina tı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü güvvədə -Azərbaycan Respublikasında vergilərə və digər icba-

ri ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlik-

lərin olmaması haqqında müvafiq vergi organından ara-

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

ğunluq sertifikatları. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və su rəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qa-

iddiaçının asfalt yol çəkilməsi işləri üzrə mənşə və uy-

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmagla) 24 dekabr 2018-ci il saat 17:00-a gədər, tender təklifi və bank zəmanəti isə möhürlənmis ikigat zərfdə 09 vanvar 2019-cu il saat 17:00-a gədər Bas Mil-Muğan Kol

lektoru İstismarı İdarəsinin Tender Komissivasına (ünvan: Salvan ravonu. Bəvdili kəndi) təqdim etməlidirlər Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açıl madan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10 yanvar 2019-cu il tarixdə, saat

14:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender Komissiyası

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bi-

İndeks 0240 Tiraj 4292

Məsul növbətçi Ataş **CƏBRAYILOV**

Baş redaktor Teymur ƏHMƏDOV

• Redaksiyanın telefonları: İqtisadiyyat və islahatlar redaksiyası:539-95-51; Siyasət, ictimai problemlər və analitik təhlil

538-55-20; Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-26-18; Humanitar siyasət redaksiyası:538-25-70;

Xəbərlər redaksiyası:

İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks; Qəbul otağı

538-25-70; 538-25-70; Reklam və elan xidməti: 441-20-23.

538-61-02;



Redaksiyanın ünvanı: AZ1073, Bakı

nuna uyğun keçiriləcəkdir.

E-mail: resp@azdata.net www.respublica-news.az 'Respublika" qəzetinin kompyuter mərkəzində yığılıb səhifələnmiş,

Sifariş 023 Qəzetin satış qiyməti 40 qəpik "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

• Çapa imzalanmışdır

23.11.2018